

1. 2008 dünya maliyyə böhranı hansı sektordan başlamışdır?

- Neft sektorundan
- ✓ Bank sektorundan
- Avtomobil sektorundan
- hamısı
- Texnoloji sektordan

2. Neftin dünya bazarında ucuzlaşması şəraitində dünyadakı əsas neft ölkələrində hansı ortaq iqtisadi proses müşahidə olunur

- Bu ölkələrin inkişafı sürətlə davam edir
- ✓ Neft ölkələrinin milli valyutası devalvasiyaya uğrayır
- hamısı
- Heç biri
- Sosial problemlərini daha tez həll edirlər

3. 1980-ci il borc böhranında ABŞ-in müəyyən etdiyi əsas məqam hansı idi?

- İnkişaf etmiş ölkələrdə inkişafın daha da artması
- ✓ İnkişaf etməkdə olan duyanın çıxəklənməsində real fayda var
- Yoxsul ölkələrin daha da yoxsullaşması
- Zəngin ölkələrin daha da varlanması
- İnkişaf etməkdə olan ölkələrin iqtisadi inkişafının ləngiməsi

4. Dünyanın əsas problemlərindən biri nədir?

- Toplumsal bərabərlik
- ✓ Yoxsulluq
- Təbii resurslardan düzgün istifadə
- hamısı
- Yoxsulluğun az olması

5. İqtisadi inkişafın topluma əsas təsir siyasəti hansıdır?

- Hərbi sahəyə ayrılan miqdarın çoxaldılması
- ✓ Uğurlu sosial siyasət
- Sosial siyasetlərin zəifliyi
- Yalnız infrastrukturun inkişaf etdirilməsi
- Bərabərsizliyin aradan qaldırılması

6. "Qlokallaşma" nədir?

- Qloballaşmanın aşağı trendə doğru getməsi
- ✓ Qloballaşma və lokal müxtəlifliklərin bir yerdə mövcud olacağı və bir-birini formalaşdıracağı vəziyyət
- hamısı
- Heç biri
- Qloballaşma prosesində yuxarı doğru yüksəliş

7. Dünya üzrə kommunikasiyanın güclənməsi qloballaşma prosesinə necə təsir edir?

- Qloballaşmanı stabil saxlayır
- ✓ Qloballaşmanı daha da sürətləndirir
- Qloballaşmada yeni trendlər yaradır
- hamısı
- Qloballaşmanı zəiflədir

8. Dünya üzrə turizm sektorunun əsas xüsusiyyətlərini seçin: 1. Sürətlə inkişaf edir 2. Zəif inkişaf edir 3. Dünya ÜDM-in təxminən 12%-ni təşkil edir. 4. Dünya ÜDM-də çox kiçik paya sahibdir 5. Bu sektor üçün siyasi stabillik çox mühimdir

- 1, 2, 3
- ✓ 1, 3, 5
- 1,2,4
- 1, 2
- 1, 3, 4

9. Transmilli Şirkətlərin əsas satınalmalarını hansı xidmət növü təşkil edir?

- Turizm xidmətləri
- ✓ Biznes xidmətləri
- Mədəniyyət xidmətləri
- heç biri
- Təhsil xidmətləri

10. Bu gün dünyada əzələ gücünü əvəzləyən əsas güc hanısıdır?

- Milliləşmə
- ✓ Beyin gücü
- hamısı
- heç biri
- İqtisadi bərabərlik

11. Qloballaşma şəraitində ixtisaslaşmaya aid olanı seçin

- İxtisaslaşmanın zəifləməsi
- ✓ Məkansal ixtisaslaşma
- hamısı
- heç biri
- İxtisaslaşmada şirkətlərin zəif rolu

12. Qloballaşma şəraitində dünya iqtisadiyyatında xüsusi böyük paya sahib olanı seçin

- Lokal Şirkətlər
- ✓ Transmilli şirkətlər (TMK)
- hamısı
- Heç biri
- Regional qurumlar

13. Dünya iqtisadiyyatının idarə olunduğu əsas mərkəzi regionları seçin: 1.Qərbi Avropa 2. Şimali Afrika 3. Orta Asiya 4. Şimali Amerika 5. Yaponiya və Sakit Okean ölkələri

- 1, 2, 3
- ✓ 1, 4, 5
- 1, 3, 5
- 1, 3
- 1, 3, 4

14. Dünya iqtisadiyyatının idarə olunduğu 3 başlıca şəhər hansılardır?

- Pekin, Tokyo, London
- ✓ Nyu York, London, Tokyo
- Vaşinqton, Tokyo, Berlin
- Sindey, Tokyo, Pekin
- Berlin, Paris, London

15. İnkişaf etməkdə olan ölkələrin birbaşa xarici investisiya siyasətlərinin son dövrünə xas olan xüsusiyyəti seçin

- İnkişaf etmiş ölkələrə investisiya yatırıllar
- ✓ Artıq daha çox bir birinə investisiya yatırıllar

- Afrika regionuna investisiyani artırırlar
- Heç biri
- Periferiya ölkələrə yönləndirilən investisiyanın həcmini artırırlar

16. ABŞ-in bəzi böyük şirkətləri öz istehsallarını hansı regiona köçürmüslər?

- Afrika
- ✓ Asiya
- Orta Asiya
- Avstraliya
- Avropa

17. ABŞ-in əsas maliyyə mərkəzi hansı ştatdır?

- Vaşinqton
- ✓ Nyu York
- Alyaska
- Florida
- Çikaqo

18. 1990-ci illərdə maliyyə axını hansı istiqamətdə hərəkət etməyə başlamışdır?

- Zəngin ölkələrdən yoxsul ölkələrə
- Heç biri
- Neft ölkələrindən qərbə
- ✓ Yoxsul ölkələrdən zəngin ölkələrə
- Şərqi ölkələrindən qərb ölkələrinə

19. 1980-ci ildə yaşanan borc böhranında Beynəlxalq Valyuta Fonduunun əsas məqsədi nə idi? 1. İqtisadi artımın bərpası 2. İqtisadi artımı ləngitmək 3. Hökumətin iqtisadiyyatda rolunu artırmaq 4. borclu ölkələrin xarici gəlirlərini artırmaq 5. əmtəə və xidmət ixracını genişləndirmək

- ✓ 1, 4, 5
- Heç biri
- 1, 2, 3
- 1, 3, 4
- 1, 3, 5

20. 1980-ci illərdə baş verən hansı hadisə dönyanın əsas ölkələrinin iqtisadi strategiyasında dəyişikliklər etdi?

- Sosial böhran
- Demoqrafik böhran
- hamısı
- ✓ Borc böhranı
- Böyük müharibə bphranı

21. Dünya iqtisadiyyatının əsas problemlərindən biri hansıdır?

- Həyat standartlarının yaxınlığı
- Heç biri
- İqtisadi bərabərlik
- İqtisadi strukturlarda oxşarlıqlar
- ✓ İqtisadi strukturlarla böyük fərqliliklər

22. Beynəlxalq Valyuta Fonduunun əsas fəaliyyəti nədən ibarətdir?

- Heç biri
- Ölkələrin inkişaf tempinin sürətinin azalmasına
- Ölkələrin maliyyə institutlarının azaldılmasına
- ✓ Ölkələrə kreditlər ayırmaq

- hamısı

23. II dünya müharibəsindən sonra dünya ölkələrinin ÜDM-i necə dəyişmişdir?

- Cüzi şəkildə artmışdır
- Azalmışdır
- Cüzi şəkildə azalmışdır
- ✓ Kəskin artmışdır
- Stabil qalmışdır

24. Dünyada ən aşağı maaşla işləməyə məcbur olan region hansıdır?

- Mərkəzi Avropa
- Şimali Amerika
- Mərkəzi Amerika
- ✓ Afrika
- Qərbi Avropa

25. Uşaq ölümləri və acliq kimi problemlər əsasən hansı regionlarda müşahidə olunur?

- Avropa
- Şimali Amerika
- Heç biri
- Avstraliya
- ✓ Afrika və Latın Amerikası

26. Dünyanın müqayisədə daha yaxşı yaşayan regionu hansıdır?

- Şimali Afrika
- ✓ Avropa Regionu
- Qafqaz regionu
- Heç biri
- Cənubi Amerika

27. Dünyanın ən yoxsul yaşayan regionu hansıdır?

- Mərkəzi Avropa
- Şimali Amerika
- ✓ Afrika regionu
- Qərbi Avropa
- Orta Asiya

28. Əsas inkişaf problemlərindən biri hansıdır?

- Gəlir bərabərliliyi
- Heç biri
- hamısı
- ✓ Kütləvi yoxsulluq
- Kiçik və orta sahibkarlığın yüksək inkişafı

29. Atmosferdə yığılan çirknləndiricilər nə yaradırlar?

- Meşə sahələrinin artmasını
- ✓ İstixana effektini
- Meşə sahələrinin azalmasını
- Dəniz sularının çirknləndirilməsini
- Dünyada temperaturun enməsini

30. Hindistan, Haiti, İndoneziya və s. kimi kasıb əhalisi olan ölkələrdə meşələrin qırılması əsasən nə ilə əlaqədardır?

- Mebel istehsalı ilə
- ✓ Əhalinin odun tədarükü ilə
- Meşələrin sixlığı ilə
- Əhalinin əksəriyyətinin aşağı gəlirə sahib olması ilə
- Kağız istehsalı ilə

31. Gələcəkdə iqtisadi artımı təhdid edəcək əsas komponentlər hansılardır? 1. Gəlirin bərabər paylanması 2. Enerji təklifindəki azalma 3. Resurs bolluğu 4. Resurs məhdudiyyəti 5. Ekoloji deqradasiya

- 2, 3, 5
- ✓ 2, 4, 5
- 1, 2, 5
- 1, 4, 5
- 1, 2, 3

32. Dünya ekologiyası nəyi ifadə edir?

- Yalnız havanın çirkənməsini
- ✓ Hava, su və həyatın təbii sistemləri arasındaki əlaqəni
- Yalnız meşəçilik
- Yalnız havanın çirkənməsini
- Hava və su

33. İnsanların həyat keyfiyyətinin ölçüləməsi zamanı nəzərə alınan əsas sahələr hansılardır? 1. Təhsil 2. Səhiyyə 3. Şans oyunları 4. Sosial sferalar 5. Zəif nəqliyyat sistemi

- 1, 2, 3
- ✓ 1, 2, 4
- 1, 3, 5
- 1, 4, 5
- 2, 3, 4

34. Qeyd olunanlardın hansılar İqtisadi inkişafın ən əsas məqsədləri hesab olunurlar? 1. İnsanların həyat keyfiyyətini artırmaq 2. Cəmiyyətdə bərabərsizliyi artırmaq 3. Davamlı iqtisadi rifahı təmin etmək 4. Ölkənin rəqabətqabiliyyətliliyini təmin etmək.

- 1,2,4
- ✓ 1,3,4
- 1,2
- 2,3
- 2,3,4

35. Əmtəə bazarı nələrdən ibarət olur?

- Yalnız alıcılardan
- ✓ Alıcı və satıcılardan
- Böyük şirkətlər
- Heç biri
- Yalnız satıcılardan

36. Resurs bazarı əmtəə və xidmət istehsalı üçün nələri təmin edir?

- Yalnız əmək
- Yalnız kapital
- Yalnız torpaq
- ✓ Əmək, torpaq və kapital
- Yalnız əmək və torpaq

37. Resurs bazarlarını başqa necə adlandırırlar?

- Qiymətli kağızlar bazarı

- ✓ İstehsal amilləri bazarı
- İstehlak bazarı
- Mal və xidmətlər bazarı
- Enerji bazarı

38. Ev təsərrüfatları ilə firmaları bir araya gətirən mexanizmlər hansılardır?

- Qiymətli kağızlar bazarı və banklar
- ✓ Resurs bazarı və əmtəə bazarı
- hamısı
- Heç biri
- Resurs bazarə və maliyyə institutları

39. Mədəniyyətin və istehlakin qloballaşmasına nələri misal göstərə bilərik?

- Musiqinin dünya üzrə yayılması
- ✓ Qeyd olunanların hamısı
- ABŞ-in əksər qida şirkətlərinin dünya üzrə yayılması
- Brend geyim mağazalarının dünya üzrə yayılması
- Qərb mərkəzli məhşur restoran şəbəkələrin dünya üzrə yayılması

40. Dünya iqtisadiyyatını daha integrasiyalı edən proseslər necə adlanır?

- Beynəlxalq Ticarət
- ✓ Qloballaşma
- Təmərküzləşmə
- Heç biri
- Asılılıq

41. ABŞ hansı hadisələrdən sonra dönyanın tək supergücünə çevirildi?

- Birinci dünya müharibəsindən sonra
- ✓ Soyuq müharibə başa çatandan və Sovetlər İttifaqı dağılıandan sonra
- Avropanı yaranandan sonra
- Heç biri
- İkinci dünya müharibəsindən sonra

42. Dünyanın ən böyük iqtisadiyyatına sahib ölkə hansıdır?

- Rusiya
- ✓ ABŞ
- Almaniya
- Böyük Britaniya
- Çin

43. Soyuq müharibənin bitməsi və ondan sonrakı hadisələr hansı dövrü əhatə edir?

- 1954-ci il və sonrası
- ✓ 1990-cı il və sonrası
- 1970-ci il və sonrası
- Heç biri
- 1980-ci il və sonrası

44. İkinci dünya əsasən hansı ölkələri əhatə edirdi?

- Avstraliya və Afrika
- ✓ Sovetlər İttifaqı və Şərqi Avropa
- Orta Asiya və Afrika
- Orta şərq
- ABŞ və Qərbi Avropa

- 45.** Birinci qrup dünya ölkələrinin əhalisi əsasən hansı sinifə aid əhali təbəqəsidir?
- Aşağı sinif əhali
 - ✓ Orta sinif əhali
 - heç biri
 - hamısı
 - Yüksək sinif əhali
- 46.** Birinci qrupa aid olan ölkələr hansı ölkələrdir?
- İnkışaf etməkdə olan ölkələr
 - ✓ İnkışaf etmiş dünya ölkələri
 - Müstəmləkəyə çeviriilmiş ölkələr
 - Heç biri
 - Geri qalmış ölkələr
- 47.** Kapitalist iqtisadi sistemi necə xarakterizə etmək olar?
- Bu sistemdə mərkəzi zəngin ölkələrin periferiya ölkələri üzərində təsir yoxdur
 - ✓ XVI əsrдə Qərbi Avropada yaranan və 400 illik inkişaf tarixinə malik olan çoxdövlətli iqtisadi sistemdir
 - Çox az ölkə bu sistemə sahibdir
 - hamısı
 - Kapitalist iqtisadi sistemdə bazar münasibətləri zəif inkişaf etmişdir
- 48.** Beynəlxalq iqtisadi sistemi həm də necə adlandırmaq olar?
- Beynəlxalq maliyyə
 - ✓ Beynəlxalq siyasi sistem
 - hamısı
 - Heç biri
 - Beynəlxalq ticarət sistemi
- 49.** Beynəlxalq iqtisadi sistem ümumilikdə nələri əhatə edir? 1. Kapital axını 2. Beynəlxalq ticarət 3. Texnologiyanın yayılması 4. İnformasiya axını 5. Əməyin bölgüsü
- Heç biri
 - 1, 3, 4
 - ✓ Hamısı
 - 1, 2, 5
 - 1, 2, 3
- 50.** Dünya iqtisadiyyatndakı mövcud problemləri daha dərindən anlamaq və onların həlli yollarını tapmaq üçün dünya əhalisi əvvəla nəyi dərk etməlidir?
- Beynəlxalq maliyyə
 - ✓ Beynəlxalq iqtisadi nizam
 - Beynəlxalq ticarət
 - Heç biri
 - Beynəlxalq siyasi sistem
- 51.** Aşağıdakılardan hansılar dünya iqtisadiyyatının hal hazırda üzləşdiyi əsas problemlərdəndir? 1. Borc 2. İşsizlik 3. Gəlirlərin tam bərabər paylanması 4. Hər kəsin işlər təmin olunması 5. Yoxsulluq
- 1, 2, 3
 - ✓ 1, 2, 5
 - 1, 3, 5
 - hamısı
 - 1, 3, 4

52. Əsas iqtisadi inkişaf problemlərini seçin: 1. Gəlir bərabərsizliyi
2. Ekoloji problemlər
3. Yoxsulluğun aşağı həddi
4. Sərvət bərabərsizliyi
- 1, 3, 4
 - ✓ 1, 2, 4
 - 1, 3
 - hamısı
 - 1, 2, 3
53. Qloballaşmaya xas olmayanı seçin
- Transmilli şirkətlər
 - ✓ İnvestisya fəaliyyətlərinin məhdudlaşdırılması
 - Birbaşa xarici investisiyalar
 - hamısı
 - Telekommunikasiya
54. Kapitalist iqtisadiyyatlarda ən mühim şərt nədir?
- İstehsal vasitələri
 - ✓ Mənfəət
 - Resurs yığıımı
 - Xidmətin effektivliyi
 - Nəqliyyat vasitələri
55. Kapitalist iqtisadi sistem nə zaman və hansı coğrafi bölgədə yaranmışdır?
- XVIII əsrədə Amerikada
 - ✓ XV və XVI əsrlərdə Qərbi Avropada
 - XVII əsrədə Asiyada
 - Heç biri
 - XVII əsrədə Avropada
56. Kapitalizmə xas olan xüsusiyyəti seçin
- Kapitalizm – iqtisadi, sosial, siyasi, coğrafi sistemdir
 - ✓ Yuxarıdakıların hamısı
 - Kapitalizmin əsas şərtlərindən biri mənfəətdir
 - Resurs bazarları (istehsal amilləri bazarı) əmtəə və xidmət istehsalı u.ün kapital, torpaq və əməyi təmin edir
 - Kapitalizm özəl mülkiyyətə əsaslanır
- Aşağıdakılardan hansı iqtisadi coğrafiya üçün 5 əsas analitik məsələlərdəndir?
- 57.
- 1. Məkanən öyrənilməsi vacib deyil
 - 2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır
 - 3. İnsan fəaliyyətləri biofiziki məkanda ortaya çıxır
 - 4. Mədəniyyət, şüur forması iqtisadi coğrafiya üçün fundamental deyil
 - 5. Sosial əlaqələrin formalaşması coğrafiyaların başa düşülməsini tələb edir
- 1, 2, 4
 - ✓ 2, 3, 5
 - 1, 2, 5
 - 3, 4, 5
 - 1, 3, 5

- 58.** İqtisadi coğrafiya nöyi öyərnir? 1. Dünya resurslarından istifadə
2. Dünyanın yaranma tarixi
3. İqtisadi faaliyyətlərin məkan baxımından təşkilini
4. Dünya iqtisadiyyatının coğrafi köklərini
- 1, 2
 - ✓ 1, 3, 4
 - 1, 4
 - yuxarıdakıların hamısı
 - 1, 2, 3
- 59.** Aşağıdakılardan hansı iqtisadi coğrafiya ilə əlaqəlidir?
- İstehsal
 - ✓ Qeyd olunanların hamısı
 - Birbaşa xarici investisiyalar
 - İstehlak
 - Nəqliyyat
- 60.** Qloballaşma nəticəsində hansı sahə daha aşağı önəmə sahib olmuşdur?
- Beynəlxalq maliyyə
 - ✓ Dövlətlərarası sərhədlər
 - Birbaşa xarici investisiyalar
 - Beynəlxalq turizm
 - Transmilli korporasiyalar
- Aşağıdakılardan hansı iqtisadi coğrafiya yanaşması üçün 5 analitik məsələlərdəndir?
- 61.** 1. Məkanın öyrənilməsi zamanın öyrənilməsi ilə eyni deyil
2. Hər bir məkan məkanlar sisteminin bir parçasıdır
3. Mədəniyyət iqtisadi coğrafiya üçün mühim deyil
4. İnsan fəaliyyətləri biofiziki mühitdə ortaya çıxır
5. Sosial əlaqələrin formallaşması cəmiyyətlərin və coğrafiyaların başa düşülməsini tələb edir
- 1, 2, 3
 - ✓ 2, 4, 5
 - 2, 3, 5
 - 1, 4, 5
 - 1, 3, 4
- 62.** Mükəmməl rəqabətli bazara aid deyil:
- ✓ Assimetrik informasiya
 - Oxşar növ məhsulların istehsalı
 - Bazara girişin azadlığı
 - Qiymətin bazar tələbi və təklifi əsasında formallaşması
 - Satıcı sayının çoxluğu
- 63.** Hansı sənaye inqilabının baş verdiyi ölkələrdə götirdiyi dəyişikliyə aiddir?
- Şəhərləşmənin azalması
 - Ətraf mühitin çirkənməsinin azalması
 - Heç biri
 - ✓ Səhiyyə və təhsil səviyyəsinin artması
 - Əhali sayının azalması
- 64.** Kapitalist münasibələrinin ilkin formalıldığı bölgə haradır?
- Hindistan
 - ABŞ

- Çin
- Orta Şərqi
- ✓ Şimali İtaliya

65. Sənaye inqilabı ilə bağlı hansı fikir doğru deyil?

- 3-cü Dünya ölkələri hələ də sənayeləşmə dövrünü tamamlamamışlar
- Rusiya 1920-ci illərə qədər sənayeləşmə dövrünü tamamilə keçirməmişdir
- ✓ Fikirlərin hamısı doğrudur
- Böyük Britaniya sənaye inqilabının ilk baş verdiyi ölkədir
- Yaponiya ilk sənayeləşmə dövrünü yaşayan ilk şərq ölkəsidir

66. Aşağıdakılardan hansı fikir müstəmləkəçiliyə aid deyil?

- Yerli (aborigen) millətlərin məhv edilməsi
- Liman şəhərlərinin önəminin daxildəki şəhərlərdən yüksək olması
- ✓ Bütün cavablar müstəmləkəçiliyə aiddir
- İkili cəmiyyətlərin təşəkkülü
- Müstəmləkələrdə ibtidaki istehsal istiqamətlərinin formallaşdırılması

67. Müstəmləkəçiliyin süqtuna aiddir:

- Mərkəz-periferiya modelində göstərildiyi kimi, hələdə qlobal olaraq Cənubun Şimaldan əmtəə bazarları baxımından asılılığı davam edir
- Fərqli ölkələrə müstəqilliyyə fərqli şəkildə nail oldular
- Latin Amerikasında ilkin süqtu
- I və II Dünya müharibələri sonrası dünyanın çox hissəsində müstəmləkəçiliyin süquqtu
- ✓ Hamısı

68. Hansı fikir yanlışdır?

- Dünya müharibələrindən sonra müstəmləkəçiliyin süqtu
- Bütün cavablar yalnızdır
- Müstəmləkə sistemində olan ölkələr müstəqilliyyə fərqli istiqamətlərdən nail oldular
- Latin Amerikasında müstəmləkəçiliyin ilkin süqtu
- ✓ Bütün cavablar doğrudur

69. Hansı müstəmləkəçiliyin təsirlərinə aid edilə bilməz?

- İkili cəmiyyətlərin yaranması
- Bütün cavablar doğrudur
- Mədəni Qərbləşmə
- ✓ Beynəlxalq əmək bölgüsünün sürətlənməsi
- Milli dövlətlərin formalşaması

70. Hansı feodalizmə xas cəhətlərdən biri ola bilməz:

- istehsaldə və cəmiyyət həyatında ənənələrin üstün rol oynaması
- Doğru cavab yoxdur
- Təhkimçilik
- ✓ sənaye işçisi sınıfı
- Avropada kilsənin ictimai institut kimi yüksək təsir imkanları

71. Fikirlərdən hansı yanlışdır?

- Kapitalist münasibətlərinin mərkəzində dursa da, pul kapitalizmə qədərki dövrlərdə də mövcud olub
- Bütün cavablar doğrudur
- Rəqabət və özəl sektor kapitalist münasibətlərinin əsas atributlarıdır

- Kapitalizmə qədər barter ticarətin əsas forması idi
- ✓ Bazarlar kapitalist münasibətlərinin formallaşması ilə ortaya çıxan institutdur

72. Fikirlərdən hansı yanlışdır?

- Protestant dini cərəyanın kapitalist münasibətlərinin ortaya çıxmışında ideoloji rolü olmuşdur
- Bütün cavablar doğrudur
- Kapitalizmin ilkin formallaşma məskənləri kimi Şimali İtaliya şəhər-dövlətləri qeyd oluna bilər
 - Bəzi tarixçilər sürətlə yayılan vəba xəstəliyini kapitalizmin yaranma səbəblərindən biri kimi qeyd edirlər
- ✓ Kapitalist istehsal formasiyasının hərəkətverici amili ənənəvi qaydalara əsaslanmasıdır

73. Fikirlərdən hansı yanlışdır?

- ✓ Sənaye inqilabı əhali artımını zəiflətdi
- Sənaye inqilabının nəticələri Maltusun tezislərini yanlış çıxartdı
- Vattin buxar maşınını sənaye inqilabının əsas hərəkətverici qüvvəsi hesab etmək olar
- Bütün cavablar doğrudur
- İngiltərə sənaye inqilabının ilkin baş verdiyi ölkədir

74. Sənaye inqilabının daha erkən baş verdiyi bölgə hansıdır?

- Yaponiya
- Rusiya
- İtaliya
- ✓ İngiltərə
- Almaniya

75. Gildiya nədir?

- Orta əsrlərdə universitetlərin təmərküzləşdiyi bölgələr
- Orta əsr zadəganlarının siyasi titulu
- Doğru cavab yoxdur
- Təhkimçi kəndli
- ✓ Orta əsr sənətkar ittifaqları

76. Mükəmməl rəqabətli bazarlara aid deyil:

- Bazara girişin asan olması
- Doğru cavab yoxdur
- İnformasiya əldə olunması problemsizdir
- ✓ Assimetrik informasiya
- Satıcıların qiymət üzərində təsiri yoxdur

77. Monopsoniya nədir?

- Bir satıcıının olduğu bazarlar
- Doğru cavab yoxdur
- İnhisarın olduğu bazar
- ✓ Bir alıcı və çoxlu satıcıının olduğu bazarlar
- İnhisarçı rəqabətin olduğu bazar

78. OECD hesabatlarına əsasən son 30 ildə dünya əhalisinin gəliri necə dəyişmişdir?

- Doğru cavab yoxdur
- Dünya əhalisinin gəlirləri bir-birinə yaxınlaşmışdır
- Dünya üzrə gəlir bərabərsizliyi azalmışdır
- ✓ Dünya üzrə gəlir bərabərsizliyi yüksəlmışdır
- Gəlirlər azalmışdır

79. Alımların proqnozlarına əsasən 2030-cu ilə qədər dünya əhalisinin sayında nə cür dəyişim baş verəcək

- Dünya əhalisinin sayıda mühüm dəyişiklik baş verməyəcək
- Dünya əhalisinin sayı çox az şəkildə artacaq
- Dünya əhalisi hazırkı rəqəmlərlə müqayisədə nisbətən azalacaq
- ✓ Dünya Əhalisi 1 milyarda yaxın artacaq
- Dnuya əhalisi kəskin azalacaq

80. Dünya üzrə əhalinin paylanmasında ən yüksək paya sahib bölgə hansıdır?

- ✓ Asiya
- Afrika
- Avropa
- Şimali Amerika
- Okeaniya

81. Demografik keçid nəzəriyyəsi aşağıdakılardan birini ilkin sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- Aşağı ölüm, aşağı doğum səviyyəsi, və azalan təbii artım
- Heç birini
- ✓ Aşağı ölüm, yüksək doğum səviyyəsi, yüksək təbii artım
- Yüksək ölüm və yüksək doğum səviyyəsi
- Yüksək ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım

82. Əhali sıxlığı ilə bağlı fikirlərdən hansı yanlışdır?

- Ətraf mühit şərait əhali sıxlığına təsir göstərən amillərdən biridir
- heç biri
- Ölkələrin tarixi inkişafı da əhali sıxlığına təsir göstərir
- ✓ Dünyanın 10 ən sıx məskunlaşmış ölkələrində kəskin ərzaq problemi mövcuddur
- İqtisadi və siyasi sistemlər də əhali sıxlığını təsir edən amillərdir

83. Əməyin hərəkətinin xarici (çəkici) amildən təsirləndiyi real nümunəni göstərin:

- Suriyadan milyonlarla insanın Türkiyə ərazisinə köçü
- Yüzminlərlə Krım tatarlarının Özbəkistana köçürülməsi
- hamısı
- ✓ Türk işçilərinin Almaniyaya miqrasiyası
- El-Salvadordan vətəndaş müharibəsi nəticəsində ABŞ-a əhali axını

84. Miqrasiyanın neo-klassik nəzəriyyəsi ilə bağlı göstərilən hansı fikir doğrudur?

- Dünya üzərində əmək haqqı bərabərsizliyinin genişlənəcəyini iddia edir
- Miqrasiya motivləri təkcə iqtisadi yox, həm də sosial və ekoloji ola bilər
- Hamısı
- ✓ Dünya üzərində əmək haqqı bərabərsizliyinin azalacağını iddia edir
- İnkişaf etmiş ölkələrdə isə miqrasiya nəticəsində əmək təklifi artlığından əmək haqqlarının səviyyəsi artacaqdır

85. Miqrasiya ilə bağlı fikirlərdən hansı yanlışdır?

- Miqrasiya daxili (təkanverici) və xarici (çəkici) səbəblərdən təsirlənə bilər
- Miqrasiya, inkişaf etmiş ölkələrdə immiqrasiya problemlərini yaradır
- Miqrasiya ölkələrin demoqrafik mənzərəsini dəyişə bilər
- ✓ Bütün fikirlər doğrudur
- Miqrasiya nəticəsində sosial konfliktlər ortaya çıxa bilər

86. Hansı demografik keçid nəzəriyyəsinə aiddir?

- Post-industrial cəmiyyətlərə yaşlıların sayının çoxluğu, orta yaşı həddinin yüksəklüyü, uşaqların isə azlığı xarakterikdir
- ✓ Hamısı
- Demografik inkişafı 4 mərhələ ilə izah edir

- Sənayeləşmədən öncəki cəmiyyət yüksək və qeyri-stabil doğum və ölüm səviyyəsi, əhali artımının aşağı səviyyəsi, uşaqların çoxluğu və aşağı ömür müddəti ilə xarakterizə olunur
- Qərbin demoqrafik inkişaf xüsusiyyətlərini öyrənərək, eyni təcrübənin digər ölkələrdə də yaşanacağını iddia edir

87. Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- Kanada
- Avstraliya
- Qazaxstan
- ✓ Türkiyə
- Monqolustan

88. Beynəlxalq miqrasiya ilə bağlı hansı fikir yanlışdır?

- Miqrasiya əsasən az gəlirli ölkələrdən çox gəlirli ölkələrə doğru istiqamətlənir
- Miqrasiya sosial müdafiə sistemlərinin yükünü ağırlaşdırır
- Bütün cavablar yanlışdır
- Miqrasiya əmək haqqı səviyyələrinin yaxınlaşmasına təsir göstərir
- ✓ Miqrasiyanın iqtisadi faydası yoxdur

89. Emiqrasiyanın müsbət səviyyəsinin olduğu ölkələri seçin:

- ABŞ, Kanada, Almaniya
- Türkiyə, Rusiya, Hindistan
- Rusiya, Çin, Cənubi Koreya
- ✓ Efiopiya, Liviya, Meksika
- Avstraliya, Yeni Zelandiya, Yaponiya

90. Aşağıdakı ölkələrin hansılarında immiqrasiyanın müsbət səviyyəsi müşahidə olunur? 1. Birləşmiş Ərəb Əmirliyi (BƏƏ), 2. Suriya, 3. Türkiyə, 4. Çin, 5. Rusiya

- BƏƏ, Çin, Rusiya
- Suriya, BƏƏ, Çin
- BƏƏ, Türkiyə, Çin
- ✓ BƏƏ, Türkiyə, Rusiya
- Suriya, Türkiyə, Rusiya

91. Klassik əmək miqrasiyası nəzəriyyəsini görə:

- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini aşağı salır
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası çox gəlirli ölkədə işçi təklifini artıraraq əmək haqqı səviyyəsini yüksəldir
- Doğru cavab yoxdur
- ✓ Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası az gəlirli ölkədə işçi təklifini azaldaraq əmək haqqı səviyyəsini yüksəldir
- Az gəlirli ölkədən çox gəlirli ölkəyə olan əmək miqrasiyası hər iki ölkədə əmək haqqı səviyyəsini yüksəldir

92. Fikirlərdən hansı doğru deyil?

- ✓ İstisnasız olaraq bütün ölkələr üçün təbii artım səviyyəsi və adambaşına düşən gəlirlərin tərs mütənasib asılılığı mövcuddur
- Kasib və inkişaf etməmiş ölkələrdə əhalinin yaşı piramidasında gənclər üstünlük təşkil edir
- Dünya əhalisinin artım səviyyəsi getdikcə geriləyir
- Heç biri
- Dünya əhalisinin artımın əsas hissəsi inkişaf etməkdə olan ölkələrin hesabınadır

93. Fikirlərdən hansı doğru deyil?

- Sənaye inqilabından sonra əhalinin dünya əhalisinin yüksək artımı müşahidə olunmuşdur
- heç biri
- Beyin axını inkişafdan qalmış ölkələrin problemlərini dərinləşdirən amillərdən biridir
- ✓ Demoqrafik keçid nəzəriyyəsi qlobal əhali artımının ərzaq çatışmazlığı və qlobal siyasi ziddiyyətlər doğuracağını proqnozlaşdırır
- Miqrasiyanın iqtisadi nəticələri ilə yanaşı, sosial və demoqrafik nəticələri də mövcuddur

- 94.** Ölüm səviyyəsinin daha yüksək olduğu ölkələr qrupu hansıdır?
- Avstraliya, Yeni Zelandiya
 - Kanada, ABŞ
 - Argentina, Türkiyə
 - Səudiyyə Ərbistanı, Birləşmiş Ərəb Əmirliyi
 - ✓ Anqola, Zambiya
- 95.** Aşağıdakı ölkələrdən hansında yüksək əhali artımı səviyyəsinə baxmayaraq adambaşına düşən gəlirin də yüksək həddi müşahidə olunur?
- İsvəçrə
 - Venesuella
 - Rusiya
 - ✓ Birləşmiş Ərəb Əmirliyi
 - Macarıstan
- 96.** Bəndlərdən hansındakı fikir Demografik keçid nəzəriyyəsinə aid deyil?
- Avropa və Şimali Amerika tarixinə əsaslanır
 - Demografik təkamülü 4 mərhələyə ayırır
 - Sənayedən öncəki dövr üçün yüksək ölüm səviyyəsi
 - ✓ Sənayedən öncəki dövr üçün əhali artımının yüksək səviyyəsi
 - Əhali artım sosial şərtlərlə müəyyən olunur
- 97.** Maltusçu nəzəriyyə ilə bağlı aşağıdakı fikirlərdən hansı yanlışdır?
- ✓ Maltus sənayeləşmənin nəticəsində yüksəkən urbanizasiyanın demografik problemləri artıracağını düşünürdü
 - Maltus məhsuldarlığın arta biləcəyini düşünmürdü
 - Maltus doğum səviyyəsinin düşəcəyini proqnozlaşdırıa bilməmişdi
 - hamısı
 - Maltus yeni torpaqların məskuşlaşmasının ərzaq istehsalına olacaq təsirini nəzərə almamışdı
- 98.** Miqrasiyanın Cazibə modelinə görə aşağıdakılardan birini iddia etmək olar:
- İki ölkə arasındaki miqrasiyanın səviyyəsi bu ölkələr arasındaki məsafə ilə düz mütənasibdir
 - ✓ İki ölkə arasındaki miqrasiyanın səviyyəsi bu ölkələr arasındaki məsafə ilə tərs mütənasibdir
 - İki ölkə arasındaki miqrasiyanın səviyyəsi bu ölkələrin ticarət əlaqələrindən asılıdır
 - Heç biri
 - İki ölkə arasındaki miqrasiyanın səviyyəsi bu ölkələri əhalisinin sayı ilə tərs mütənasibdir
- 99.** Bu fikirlərdən hansı yanlışdır:
- Əhalinin təbii artım səviyyəsi xəritəsi ilə bölgələrin iqtisadi inkişaf xəritəsi arasında uyğunluq var
 - Qeyd olunanların hamısı
 - Kanada üçün net immiqrasiyanın yüksək səviyyəsi xarakterikdir
 - ✓ Miqrasiya yalnız iqtisadi motivlərdən qaynaqlanan insan hərəkətidir
 - Demografik keçid nəzəriyyəsində post sənaye cəmiyyətlərinə aşağı əhali artımı xarakterikdir
- 100.** Bu ölkələrdən hansı Demografik keçid nəzəriyyəsindəki 4-cü mərhələyə uyğun gəlir?
- Türkiyə
 - ✓ Yaponiya
 - Argentina
 - Mali
 - Meksika
- 101.** Demografik keçid nəzəriyyəsində 3-cü mərhələyə xarakterikdir:

- Yeni sənaye cəmiyyəti olması
- ✓ Yüksək əhali artımı
- Post sənaye cəmiyyəti olması
- Heç biri
- Yüksək ölüm səviyyəsi

102. Təbii artım səviyyəsi nədir?

- Doğulanlar və immiqrasiyanın sayının cəmi
- ✓ Doğulanlarla ölenlərin sayı arasındaki fərq
- Doğulanlarla ölenlərin fərqi ilə immiqrasiya və emiqrasiyanın fərqinin cəmi
- Ölənlərlərin və emiqrasiyanın cəmi
- Doğulanların sayı

103. Əhali artımının daha aşağı olduğu ölkəni seçin.

- Meksika
- ✓ Yaponiya
- Argentina
- Pakistan
- Braziliya

104. İnkışaf etməkdə olan ölkələr üçün əhalinin yaş piramidasına xarakterikdir:

- 65 yaşdan yuxarı əhalinin üstünlük təşkil etməsi
- ✓ Gənc əhalinin sayının üstünlük təşkil etməsi
- Doğulanların ölenlərdən az olması
- hamısı
- Əhalinin yaş qrupları üzrə balanslı bölgüsü

105. “Beyin axımı” problemi nədir?

- Heç biri
- Varlı ölkələrin bacarıqlı işçi qüvvəsinin potensialından tam yararlanma bilməməsi
- ✓ Kasıb ölkələrin yüksək qabiliyyətli işçi qüvvəsinin xaricə axını və o ölkələrdə problemlərin dərinləşməsi
- Kasıb ölkələrdə yüksək qabiliyyətli işçi qüvvəsinin təklif artıqlığı
- Kasıb ölkələrə yüksək qabiliyyətli işçi qüvvəsinin axını və əmək bazarında rəqabətin güclənməsi

106. Müstəmləkə dövründə Afrikadan Amerika qitəsinə qul köçürmələri miqrasiyanın hansı formasına aiddir ?

- Daxili miqrasiya
- ✓ Qeyri-iradi (məcburi)
- İqtisadi məqsədli miqrasiya
- heç biri
- Könüllü miqrasiya

107. Hansı müddəadakı fikir doğrudur?

- Qərbi Avropa ölkələrində əhalinin sıxlığı Ərəbistan yarımadasındaki ölkələrdən daha çoxdur
- ✓ Suriyalıların Türkiyə və Avropa ölkələrinə axını məcburi miqrasiyaya nümunə göstərilə bilər
- Bir ölkəyə olan yüksək immiqrasiya səviyyəsi orada əmək haqqı səviyyəsini artıracaqdır
- Heç biri
- Ölkələrin iqtisadi inkişaf səviyyəsi ilə təbii artım səviyyəsi düz mütənasibdir

108. Miqrasiyanın Samuelson modelinə görə aşağıdakılardan hansını A ölkəsinə əmək haqqı səviyyəsinin aşağı olduğu ölkələrdən olan miqrasiyanın doğura biləcəyi nəticələrə aid etmək olmaz?

- A ölkəsində işçi təklifinin artımı
- ✓ A ölkəsində iş təklifinin artımı
- A ölkəsində işsizliyin səviyyəsinin artımı

- heç biri
- A ölkəsində əmək haqqı səviyyəsində eniş

Bəndlərdən hansında miqrasiyanın “Cazibə modeli”-nə görə bölgələr arasındaki miqrasiya səviyyəsinə təsir göstərən amillər tam qeyd olunub?

109.

1. Dini aidlik
2. Məsafə
3. İqtisadi sistem uyğunluğu
4. Təhsil səviyyəsi
5. Əhali sayı

- 1, 3
- ✓ 2, 5
- 3, 4
- 1, 5
- 2, 3

110.

Emiqrasiyanın səviyyəsinin daha yüksək olduğu ölkə hansıdır?

- ABŞ
- ✓ Meksika
- Rusiya
- Almaniya
- Kanada

111.

İmmiqrasiyanın daha yüksək olduğu ölkə hansıdır?

- Hindistan
- ✓ Avstraliya
- Çin
- Pakistan
- İndoneziya

112.

Hansı məcburi miqrasiya nümunəsinə aiddir?

- Türklərin Almaniyaya mühacirəti
- ✓ Vətəndaş müharibəsi zamanı Nikaraquadan ABŞ-a olan miqrasiya
- ABŞ-in cənub-qərbində meksikalıların məskunlaşması
- hamısı
- Neftlə zəngin Körfəz ölkələrinə xarici işçi axını

113.

Təbii artım səviyyəsinin daha yüksək olduğu ölkələrə aiddir?

- Kanada, Türkiyə
- ✓ Misir, Səudiyyə Ərəbistanı
- Uruqvay, Argentina
- ABŞ, Rusiya
- Portuqaliya, Rusiya

114.

Aşağıdakı bölgələrdən hansında orta ömür müddəti digərlərindən daha yüksəkdir:

- Rusiya
- ✓ Kanada
- Azərbaycan
- Somali
- Konqo

115.

Demoqrafik keçid nəzəriyyəsi aşağıdakılardan birini post-sənaye cəmiyyəti üçün xarakterik hesab edir:

- Aşağı ölüm, yüksək doğum səviyyəsi
- ✓ Aşağı ölüm, aşağı doğum səviyyəsi, və aşağı təbii artım

- Yüksek ölüm və yüksək doğum səviyyəsi
- Heç biri
- Yüksek ölüm, aşağı doğum səviyyəsi və azalan təbii artım

116. Aşağıdakı müddəalardan hansını Maltusçu nəzəriyyəyə aid etmək olmaz?

- Əhali həndəsi silsilə ilə artır
- ✓ Əhali artımı sosial-ictimai amildir
- Əhali artımı təbii amildir
- Hamısı
- Ərzaq istehsalı ədədi silsilə ilə artır

117. Aşağıdakı ölkələrdən hansında əhali sıxlığının daha yüksək səviyyəsi müşahidə olunur?

- Kanada
- ✓ Türkiyə
- Qazaxstan
- Heç biri
- Avstraliya

118. Sənaye inqilabından sonra ərzaq istehsalında nə baş verdi?

- Ərzaq istehsalı zəifləməyə başladı
- ✓ Ərzaq istehsalı əhali artımına nəzərən daha yüksək sürətlə artdı
- Bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- Ərzaq istehsalı stabil qaldı

119. Resurslar hansı iki hissəyə ayrılır?

- Faydalı və faydasız
- ✓ Bərpa olunan və bərpa olunmayan
- Gəlirli və gəlirsiz
- heç biri
- Səmərəli və səmərəsiz

120. Təbii resusların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi baradə pessimist düşünən kəsimin fikri nədir?

- Onlar düşünürlər ki, təbii resusların qeyri-səmərəli istifadəsi doğrudur
- ✓ Onlar düşünürlər ki, təbii resusların qeyri-səmərəli istifadəsi doğru deyil
- hamısı
- heç biri
- Onlar düşünürlər ki, təbii resusların tükənməsi iqtisadi artımı sürətləndirəcək

121. Təbii resusların tükənməsi ilə bağlı dünya iqtisadiyyatının gələcəyi baradə optimist düşünən kəsimin fikri nədir?

- Onlar düşünürlər ki, təbii resusların istifadəsinə limit tətbiq etmək vacibdir
- ✓ Onlar düşünürlər ki, təbii resusların istifadəsinə limit tətbiq etmək lazımdır
- Bütün cavablar doğrudur
- doğru cavab yoxdur
- Texnoloji inkişafın zəif təsirinin olacağını düşünürlər

122. Təbii resurslardan səmərəli istifadə ölkənin iqtisadiyyatının gələcəyi üçün nə vəd edir?

- Uzun müddətdə təbii resusların tükənməsi
- ✓ Dayanıqlı və davamlı inkişaf
- İdxaldan asılılıq
- doğru cavab yoxdur
- Təbii resusların artması

- 123.** Hansı alternativ enerji növü hesab olunur
- Neft
 - ✓ Külək
 - Kömür
 - hamısı
 - Təbii qaz
- 124.** Dünya neft bazarında neft qiymətlərinin enməsinə təsir edən səbəbləri göstərin. 1. İran üzərindən embarqoların qaldırılması
2. Neft bazarında təklifin aşağı düşməsi
3. ABŞ-in 40 illik fasılədən sonar neft ixracatına başlaması
4. OPEC-in neft hasilatını azaltması
- 1, 2, 3
 - ✓ 1, 3
 - 1, 3, 4
 - 3, 4
 - 2, 4
- 125.** İqtisadiyyatın hansı sahəsində su ehtiyatlarından daha çox istifadə edilir?
- Sənaye istehsalı
 - Qaz sənayesi
 - Neft sənayesi
- ✓
Kənd təsərrüfatı
- heç biri
- 126.** Dünyada ən çox təbii qaz ehtiyatına malik ölkələr qrupu hansıdır?
- Venesuella, Türkiyə, Azərbaycan
 - ✓ Rusiya, İran, Qətər
- ✓
Türkmənistan, Özbəkistan, Qazaxstan
- Azərbaycan, Türkiyə, Türkmenistan
 - İran, Türkiyə, Çin
- 127.** Dünya üzrə xam neft ticarətində üstünlüyü malik region hansıdır?
- Avstraliya
 - ✓ Orta Şərq
 - Afrika
 - Heç biri
 - Avropa
- 128.** On çox xam neft rezervinə sahib olan region hansıdır?
- Avropa regionu
 - ✓ Orta Şərq regionu
 - Mərkəzi və Cənubi Amerika regionu
 - Avrasiya regionu
 - Şimali Amerika regionu
- 129.** Solar radiasiya hansı enerji növünü yarada bilir?
- Hidrotermal enerji

- ✓ Külək enerjisi
- Atom enerjisi
- Heç biri
- Geotermal enerji

130. Aşağıdakılardan hansı bərpa olunmayan enerji növüdür?

- Külək enerjisi
- ✓ Kömür
- Günəş enerjisi
- Dalğa
- Geotermal enerji

131. Dünyada ən çox ehtiyatı olan yanacaq növü hansıdır?

- Neft
- ✓ Kömür
- Biodizel
- Metan
- Qaz

132. Ərzaq resursu ilə bağlı problemlər hansılardır? 1. Yoxsulluq

2. Əhalinin azalması

3. Müharibələr

4. Urbanizasiya

- 1, 2, 3
- ✓ 1, 3, 4
- 1, 4
- 1, 3
- 2, 3, 4

133. Dünya neft bazarında son illərdə baş verən hadisələri seçin: 1. Neftin qiymətində yüksəliş müşahidə olunmuşdur

2. ABŞ 40 ildən sonra ilk dəfə neft ixaracatını həyata keçirmişdir

3. İran uzun müddətdən sonra ilk dəfə Avropaya neft ixrac etməyə başlamışdır

4. ABŞın neft bazarına təsiri zəifləmişdir

- 1, 2
- ✓ 2, 3
- 3, 4
- heç biri
- 1, 2, 3

134. Dünyanın ən böyük neft yataqları hansı körfəzdə yerləşir?

- Benqal Körfəzi
- ✓ Fars Körfəzi
- Oman Körfəzi
- Alyaska Körfəzi
- Meksika Körfəzi

135. Neft ixrac edən ölkələrin birlüyü hansıdır?

- DTT
- ✓ OPEK
- NAFTA
- heç biri
- ASEAN

136. Ən az neft rezervlərinə sahib region hansıdır?

- Şimali Amerika
- ✓ Qərbi Avropa
- Mərkəzi Amerika
- Afrika
- Orta Şərq

137. OPEK üzvü olan ölkələrin sırasını seçin

- Səudiyyə Ərəbistanı, İraq, Rusiya
- Norveç, Kanada, Əlcəzair
- Qətər, Rusiya, BƏƏ
- ✓ Venesuella, Nigeriya, Qətər
- ABŞ, İran, Venesuella

138. Aşağıdakılardan hansı hava çirkənməsinin səbəblərinə aid edilmir?

- Radiaktiv maddələr
- Zavodların hasil etdiyi tüstülər
- ✓ Yeni enerji istehsal edən stansiyaların tikilməsi
- Metallar və onların tullantıları
- Avtomobilərdən yaranan zərəli qazlar

139. Resurs probleminin həlli yolları hansılardır? 1. Texnologiyanın dəyişilməsi

2. Əhalinin sayının dəyişilməsi
3. İstehlakin strukturunun dəyişilməsi
4. İctimai hədəflərin dəyişilməsi

- 1, 2, 4

✓ Qeyd olunanların hamısı

- 1, 2, 3

• heç biri

- 2, 3, 4

140. Alternativ enerjidən ən çox istifadə edən ölkələr qrupu:

- Yaponiya, Çili, Meksika
- ✓ ABŞ, Çin, Almaniya
- Avstraliya, Belçika, Tailand
- Türkiyə, Niderland, Taivan
- Niderland, İtaliya, Rusiya

141. Staretji materialların istehsalında 6 əsas məhsulun istehsalçısı olan ölkələrdən birini seçin.

- Almaniya
- ✓ Rusiya
- Braziliya
- heç biri
- Fransa

142. Yaşıl inqilabdan faydalanan ölkələr:

- Türkiyə, Hindistan, Kolumbiya, Meksika
- ✓ Türkiyə, İran, Çin, Meksika
- İran, Misir, Türkiyə, Argentina
- heç biri
- Hindistan, Braziliya, Nigeriya, Yaponiya

143. Əhali sıxlığı necə hesablanır?

- Sahə bölünsün əhalinin sayı

- ✓ Əhalinin sayı bölünsün sahə
- Əhalinin sayı vurulsun sahə
- heç biri
- Əhalinin illik artımı vurulsun sahə

144. Əhalinin təbii artımı necə hesablanır?

- doğulanların sayı + ölənlərin sayı
- ✓ doğulanların sayı - ölənlərin sayı
- doğulanların sayı : ölənlərin sayı
- ölənlərin sayı : doğulanların sayı
- doğulanların sayı x ölənlərin sayı

145. Yanlış fikri seçin:

- Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır
- ✓ Asiya regionu ərzaq təhlükəsizliyində kritik həddi yaşayır
- Afrika üzrə qida təklifi problem mövcuddur
- Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir
- Qlobal ərzaq istehsalı əhalinin sayına uyğun şəkildədir

146. Aşağıdakı fikirlərdən hansılar doğrudur? 1. Ərzaq istehsalı əhalinin sayından daha çox sürətlə artır, 2. Sənayeləşmiş ölkələrdə ərzaq problem yaşayır,
3. Bəzi inkişaf etmiş ölkələrdə əhali artıq çəkidən əziyyət çəkir

- 1, 2
- ✓ 1, 3
- Hamısı
- Heç biri
- 2, 3

147. Bərpa oluna bilən resurslara hansılar aiddir?

- Günəş
- ✓ Hamısı
- Külək
- Dalğa
- Su

148. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində nisbətən aşağı mərhələni yaşayır?

- Çin
- ✓ Peru
- Bolqarıstan
- hamısı
- Serbiya

149. Göstərilən ölkələrdən hansı Dünya üzrə ərzaq təhlükəsizliyində kritik mərhələni yaşayır?

- Tailand
- ✓ Somali
- Argentina
- heç biri
- Türkiyə

150. Aşağıdılardan hansı Qərbin mövcud enerji və material tutumlu istehsal sistemlərinə alternativlərə aiddir?

- günəşə əsaslanan təbii (organic) kənd təsərrüfatı
- ✓ hamısı
- yerli xammaldan və əmək tutumlu texnologiyalardan asılılıq

- yerli özünütəminetmənin payını artırmaq və nəqliyyat fəaliyyətlərini azaltmaq məqsədilə istehsalın desentralizasiyası
- bərpa olunan enerji mənbələri

151. 2015-ci ildə pambıq istehsalına görə dünyada lider olan ölkə

- Türkiyə
- Hindistan
- Braziliya
- ✓ Çin
- ABŞ

152. XX əsrin əvvəlləri ilə istehsal prosesi indiki zamanda hansı formadadır

- stabil qalib son 16 ildə azalıb
- azalıb
- ✓ daha mürəkkəbdir
- məhsul çeşidləri azalıb
- hamısı

153. Firmanın uğurlu yerləşmə siyasəti nəyə təsir edə bilər

- mənfaətə təsir edə bilər
- ✓ hamısı
- işçilərin sayına təsir edə bilər
- istehsal prosesinə təsir edə bilər
- istehlakçılar üçün münbit şərait yaradar

154. XX əsrədə dünyada texnoloji inkişaf baxımından lider olan ölkəni seçin

- Kanada
- Litva
- Avstraliya
- ✓ ABŞ
- Almaniya

155. Texniki bilik və bacarıqlar adətən hansı formada kateqoriyalasdırılır

- müasir avadanlıqların istehsalda tətbiqi
- yerləşmə məntəqələri
- maliyyə mənbələri
- ✓ inkişaf və araştırma
- marketinq

156. İnvestisiya kapitalının müxtəlis mənbələrini seçin

- ailə və dostlar
- şəxsi fondlar
- kredit assosasiyaları
- kredit institutları
- ✓ hamısı

157. Kapital-əmək konflikti harada özünü bürüzə verir

- sosializm mübahisələrində
- ✓ sənaye mübahisələrində
- texnoloji istehsal prosesində
- heç biri
- işçi mübahisələrində

158. Sendikalaşmanın böyük dərəcəsi nə ilə ölçülür

- investisiya gücü ilə
- yerləşmə yernin optimallığı ilə
- ✓ yüksək əmək haqqı ilə
- istehsal gücü ilə
- işçilərin sayı ilə

159. Fiskal siyasət nəyi müəyyən edir

- ölkənin iqtisadi əsas göstəricilərini
- ✓ dövlətin pulu necə xərcləməyini
- bankların fəaliyyətini
- hamısını
- bazar araşdırmalarını

160. Təsisatların yerləşməsində əsas dəyişən hansıdır

- kapital
- avadanlıqlar
- ərazi
- ✓ əmək
- nəqliyyat vasitələri

161. Məhsulun həyat dövrünün 3-cü mərhələsi nəyi ifadə edir

- istehsal prosesində son mərhələ
- mövsümi təsir dövrü
- məhsulun dəyərində artım
- məhsulun son dəyəri
- ✓ tənəzzül

162. Məhsulun həyat dövründə 2-ci mərhələ nəyi ifadə edir

- məhsulun ilkin istehsal dövrünü
- heç biri
- məhsulun üzərinə yeni dəyər əlavə edilməsi
- ✓ məhsulun yetkinlik dövrünü
- məhsulun bazara çatdırılması dövrünü

163. Məhsulun həyat dövründə 1-ci mərhələ nəyi ifadə edir

- maliyyəni
- hamısını
- nəqliyyat xərclərini
- ✓ araşdırma və inkişafı
- investisiya xərclərini

164. Məhsulun həyat dövrü nəyi göstərir

- istehsal prosesində işçilərin artırılması
- istehsalın müəyyən bir sahəsinə texnoloji yeniliyin tətbiqi
- hamısı
- ✓ texnologiyaların istehsal prosesinə təsir etməsini
- nəqliyyat xərclərin azalmasından əmələ gələn təsir

165. Beynəlxalq əmək bölgüsü neçənci illərdə baş tutdu

- ✓ XIX əsrin sonlarında
- XIX əsrin 1-ci yarısında
- XIX əsrin əvvəllərində

- XX əsrin sonlarında
- XIX əsrin ortalarında

166. Artıq və ya izafî dəyər nədir
- işçilərə verilən əlavə əmək haqqı
 - əlavə iş yerlərinin yaradılması nəticəsində yaranan dəyər
 - nəqliyyat xərclərinin azalması fonunda yaranan dəyər
 - ✓ işçilərin əmək haqqlarında yaratdığı dəyər
 - istehsalın həcmindən əmələ gələn dəyər
167. Korporativ funksiyalara əsaslanan təşkilati formatlara aiddir
- marketinq
 - maliyyə
 - istehsal
 - araşdırma və inkişaf
 - ✓ hamısı
168. Hiyerarxik olaraq kompaniyanın təşkilatlanmasıının neçə forması var
- 4.0
 - 1.0
 - 2.0
 - ✓ 5.0
 - 3.0
169. İrəli integrasiya nədir
- yeni istehsal ərazilərinin salınması
 - heç biri
 - mərkəzdənqəçmə prosesi
 - ✓ istehsal prosesində irəliləyiş
 - yeni iş imkanlarının artırılması
170. Geri integrasiya nədir
- ✓ istehsal prosesində geriləmə
 - istehsal prosesində texnoloji avadanlıqlardan istifadə
 - şəhəkənarına genişlənmə
 - hamısı
 - yerləşmə qərarlarında problemlərin olması
171. Urbanizasiya iqtisadiyyatı
- şəhərdən kənardə formallaşan iqtisadiyyat
 - xüsusi yerlərdə cəmləşmiş iqtisadiyyat
 - ölkənin mərkəzi coğrafi yerlərində cəmləşmiş iqtisadiyyat
 - ✓ hamısı
 - ucqar şəhər və rayonlarda ərazilərdə cəmləşmiş iqtisadiyyat
172. Miqyas iqtisadiyyatında eyni və ya əlaqəli sahələrdə firma qruplarına müraciəti zamanı
- integrasiyalı iqtisadiyyat yaranır
 - heç biri
 - istehlak yönümlü iqtisadiyyat yaranır
 - ✓ aqlomerasiya iqtisadiyyatı yaranır
 - texnoloji tətbiqə yönümlü iqtisadiyyat
173. Şirkətin bazar payı artanda və ya oligopolik bazar olanda nə baş verir

- xarici inteqrasiya
- heç biri
- şaquli inteqrasiya
- daxili inteqrasiya
- ✓ üfüqi inteqrasiya

174. Bəzi firmalar xammal resursları və ya distribyutor obyektləri alırsa o zaman nə baş verir

- xarici inteqrasiya
- hamısı
- üfüqi inteqrasiya
- daxili inteqrasiya
- ✓ şaquli inteqrasiya

175. Miqyas iqtisadiyyatı bu istiqamətə yönəlir

- istehsali artırır
- istehlakı azaldır
- xərcləri artırır
- ✓ böyük miqdarda istehsala sərf olunan xərci azaldır
- iqtisadiyyat miqyasının genişləndirir

176. Əməyin bölgüsü həmçinin

- işçilərin yaş məhdudiyyəti məsələsini asanlaşdırır
- ✓ ixtisaslaşmamış əməyin istifadəsini asanlaşdırır
- işçilərin sayını artırır
- hamısı
- işçilərin sayın azaldır

177. Kütləvi istehsalın əsas xüsusiyyətlərindən birini seçin

- kapital
- ✓ əməyin bölgüsü
- böyük şirkətlərin birgə istehsalda əlaqəsi
- tələbə yönəlmış istehsal
- istehsal ərazisi

178. Qabaqcıl sənaye mərkəzləri, şirkətlər, universitetlərin araşdırma mərkəzləri ABŞ-in hansı ərazisində yerləşir

- Vaşinqton ərazisi
- ✓ Silikon vadisi
- Los - Angeles ərazisi
- hamısı
- Florida ştatı

179. Kapital intensivliyi mənfi nəticəsi nə ola bilər

- yeni iş imkanları yarada bilər
- ✓ işçiləri işsiz qoya bilər
- nəqliyyat xərclərini azaldar
- heç biri
- daha yaxşı ərazilərə yerdəyişmə etmək mümkün olar

180. II dünya müharibəsindən sonra Yaponiya və Almanyanın iqtisadiyyatının irəli getmə səbəbi nə idi

- heç biri
- kənd təsərrüfatının inkişafı
- ✓ cihaz və maşınlardan istehsalatda istifadə etmələri

- texnoloji sənayenin inkişafı
- böyük kapitala sahiblik

181. Bazar iqtisadiyyatında hər hansı bir zavodun qurulması üçün hansı qərarlar önemlidir

- kapital və yerləşmə
- ✓ miqyas və texnika
- texnika və yerləşmə
- Heç biri
- nəqliyyat və investisiya

182. İdarəetmə korporativ hissə ilə yanaşı həm də bu sahələrdə önemlidir

- kapitalın qaldırılması və maliyyə bazarları ilə danışqlar
- ✓ resursların toplanması
- investisiya qərarları
- hamısı
- ictimaiətlə əlaqələr

183. Firmalar xərcləri azaltmaq və məhsuldarlığı artırmaq məqsədilə

- işçilərin sayı artırır
- ✓ işçiləri maşınlarla əvəz edir
- maşınların sayı çoxaldır
- istehsal sahəsini genişləndirir
- işçilərin sayı azaldır

184. Əsas kapitala hansılar aiddir

- binalar
- ✓ avadanlıqlar
- maşınlar, cihazlar
- hamısı
- yerləşmə ərazisi

185. Quraşdırma və tikinti xərclərinin arxasında hansı xərclər dayanır

- investisiya xərcləri
- ✓ təmir amortizasiya xərcləri
- nəqliyyat xərcləri
- yerləşmə xərcləri
- texnologiya xərcləri

186. Torpağın qiyməti nəyi əks etdirir

- lokallaşmış tələbi
- ✓ yüksək lokallaşmış tələb və təklifi
- tələbi
- tələb və təklifi
- lokallaşmış təklifi

187. Sənaye ölkələrində sendikalaşma

- XV-XVI əsrlərdə yaranıb
- ✓ yeni sənayeləşmiş ölkələrə daha nisbətən tez yaranıb
- 3-cü sənaye inqilabından öncə yaranıb
- 1920-ci illərdən sonra yaranıb
- XVII-XVIII əsrlərdə yaranıb

188. Kapitalın intensivləşməsi prosesi və ya əməyin kapitalla əvəzlənməsi prosesinə aid deyil

- Firmalar xərcləri azaldır və məhsuldarlığı artırır
- ✓ hamısı
- istehsal olunmuş hər vahid məhsulun maya dəyərində tədricən əməyin payı azalır
- əmək xərcləri aşağıdırsa və ya işləri avtomatlaşdırmaq cətindirsə, onda kapital əvəzləməsi prosesi də baş verməyə bilər
- istehsalda işçiləri maşınlarla əvəzləyirlər

189. Kondratievin dalğaların əhat etdiyi fazalara aid deyil

- Bum
- ✓ İnkişaf
- Depresiya
- bərpa
- Resesiya

190. Firmanın diversifikasiyası nədir?

- firmanın miqyasını satınalma, inşa etmə və ya məhsul istehsalının eyni mərhələsində olan digər firmalarla birləşmə yolu ilə genişləndirməyi nəzərdə tutan biznes strategiyasıdır
- ✓ Diversifikasiya firmanın ənənəvi məşğul olduğu bir məhsul bazarından müxtəlif məhsul bazarlarına daxil olması strategiyasıdır
- istehsalat prosesinin genişlənməsi
- heç biri
- firmaların xammal mənbələrini və ya bölüşdürmə kanallarını satın alması yolu ilə böyüməsinə deyilir

191. Məhsulun həyat dövrü konsepsiyasında I mərhələyə aiddir

- rəqibləri yeni ideyanı satın alırlar və ya uğurlayırlar və standart, ucuz kütləvi istehsal başlayır
- ✓ Bu mərhələdə ixtiracı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
- məhsul əvəz edilməyə başlanır. Bazarlaryeni məhsulları itirir və istehsal azalır
- hamısı
- Məhsulun satışları artmasına baxmayaraq, ilk mərhələdəki yüksək mənfəət azalırməhsul əvəz edilməyə başlanır

192. İqtisadi fəaliyyətin Kondratiev dalğalarında 3-cü dalğa hansıdır?

- Buxar enerjisi
- ✓ Elektrik, telefon
- Mikroelektronika, sintetik material
- İnformasiya texnologiyaları
- Dəmir polad

193. Firmalar arası miqyas effektinə aid olmayanı seçin

- miqyas effekti eyni sektorda və ya əlaqəli sektorlardakı firmaların klasterlərinin yaradılması ilə də ortaya çıxır
- Heç biri
- Bu effektə aqlomerasiya effekti də deyilir
- ✓ Nəqliyyat xərcləri əsas kimi götürülür
- Klasterlərdə məhsul vahidinə duşən xərclər bütün firmalar üçün müxtəlif ərazilərdə fəaliyyət göstərmələri ilə müqayisədə azala bilər

194. Təşkilati strukturu funksional yönümlü olan şirkət hansıdır?

- Citibank
- Westinghouse
- Exxon
- ✓ Ford Avtomobil Şirkəti
- Heç biri

195. “Əmək”lə bağlı fikirlərdən hansı doğrudur

- Əmək yerləşmənin əsas determinantlarından biridir

- Kapital əməyin uzunmüddətli əvəzedicisi
- Əmək xərclərində regional variasiya yaranır
- Bütün iqtisadi fəaliyyətlərdə tələb olunur
- ✓ Hamısı

- 196.** Məhsulun həyat dövrü ilə bağlı hansı fikir doğrudur?
- Məhsulun həyat dövrü korporasiyaların məkanbaxımından təşkilində texnoloji proseslərinə həmiyyətini qiymətləndirməyə imkan verir
 - Bu coğrafi baxımdan əhəmiyyətlidir
 - istehsalın müxtəlif mərhələləri korporativ sistemin müxtəlif məkanlarında istehsal olunmaq məcburiyyətində qalır
 - ✓ hamısı
 - Məhsulun həyat dövrü məhsulun meydana çıxmasından daha yaxşısı ilə əvəz olunaraq bazaritərk etməsinə qədər olan dövrü əhatə edir
- 197.** Məhsulun həyat dövriyyəsinin 3 mərhələsinə aiddir?
- yeni ideyalar satın alınır və ya oğurlanır və standart, ucuz kütləvi istehsal başlayır
 - satışın artmasına baxmayaraq ilk mərhələdəki yüksək mənfəət azalır
 - ixtiraçı firma məhsulu ixtira edir, inkişaf etdirir və satışa başlayır
 - inhisarlılıqdan və bütün xüsusi imtiyazlardan yüksək qazanc əldə olunur
 - ✓ məhsul əvəz edilməyə başlanır. Bazarlar yeni məhsulları itirir və istehsal azalır
- 198.** İqtisadi fəaliyyətin neçə Kondratiev dalğası var?
- 2
 - 3.0
 - 7.0
 - ✓ 5
 - 4.0
- 199.** Kapital ilə əmək münasibətlərinə aiddir
- Kapitalla əmək arasındaki münasibətlərə mərkədəşlik və ziddiyət xarakteri daşıyır
 - Əsas ziddiyət yaradılmış izafə dəyərin bölgündürüləməsi ilə bağlıdır
 - Ancaq əməkdaşlıq tez-tez düşmənciliyə çevrilə bilir
 - ✓ hamısı
 - İşçilərlə əməkdaşlıq etmədən istehsalı təşkiletmək mümkün deyildir
- 200.** Firmaların idarə edilməsində iyerarxik olaraq tətbiq etdiyi formalara aiddir?
- Müştəri yönümlü
 - Coğrafi yönümlü
 - ✓ Hamısı
 - Məhsul yönümlü
 - Funksional yönümlü
- 201.** Firmalar nə üçün genişlənirlər?
- Mənfəət əldə etmək üçün
 - Xarici bazarda önemli mövqe tutmaq üçün
 - ✓ Həyatda qalmaq üçün
 - Rəqabətqabiliyyətli olmaq üçün
 - Heç biri
- 202.** Sektor yerləşmə nəzəriyyəsinin təkmülünə aid deyil?
- Firma muxtəlif yerləri təklif edən 1-dən çox əsas mövqe və ya amillə qarşılaşa bilər.
 - Firma açıq şəkildə özünün əsas amilini müəyyən etsə belə, 1-dən çox əsas yer ortaya çıxa bilər
 - Optimal yerləşmə yerinin hesablamaları hökumət subsidiyaları, kreditləri və ya vergi güzəştləri ilə dəyişdirilə bilər
 - Firma informasiya yetərsizliyindən firmadaxilində və ya muxtəlif yerdə yerləşmə xərcləri və faktorlarını həmişə açıq şəkildə hesablaya bilmir

✓ Firmanın öz yerləşmə yerini meqapolislər ətrafında qurmalıdırlar

203. Bunlardan hansıları miqyas mülahizələrinə uyğun gəlir?

- işçilərin sayının çoxluğu əmək bölgüsü böyük miqyas tələb edir
- böyük firmalar xammala kiçik firmalara nisbətən daha az xərc çəkir
- İstehsalçılar məhsul vahidinin xərcini azaltmağa çalışırlar
- əmək bölgüsü kütləvi istehsalın başlıca xüsusiyyətidir
- ✓ hamısı

204. Weber modelində FP xətti nəyi əks etdirir?

- xammalın toplanması xərclərini
- əsas xərclər
- yerləşdirmə xərcləri
- ✓ son məhsulun bölüşdürmə xərclərini
- məcmu nəqliyyat xərcləri

205. Weber modelində RM xətti nəyi əks etdirir?

- son məhsulun bölüşdürmə xərclərini
- əsas xərclər
- yerləşdirmə xərcləri
- ✓ xammalın toplanması xərclərini
- məcmu nəqliyyat xərcləri

206. Weber modelinə əsasən hansı doğru deyil?

- istehsalçılar sabit qiymət səviyyəsində coxlu sayıda məhsul istehsal edib sata bilərlər
- İstehsal prosesində meydana gələn ilk xərc muxtəlif xammalların toplanmasıdır
- istehsalçılar nə risq, nə də qeyrimuəyyənliliklə üzləşir
- məhsula tələb verilmiş qiymət səviyyəsində sonsuzdur
- ✓ material ilə bazaryonumlu sektorlar arasında məsafə haqqında duşunməyə çağırılmamışdır

207. Weberin sektor yerləşmə nəzəriyyəsi nəyə əsaslanır?

- heç biri
- firmaların yerləşmə qərarlarında kommunal xərclərin roluna
- firmaların yerləşmə qərarlarında maliyyə xərclərinin roluna
- firmaların yerləşmə qərarlarında coğrafi məkan anlayışı
- ✓ firmaların yerləşmə qərarlarında nəqliyyat xərclərinin roluna

208. Klassik sektor yerləşdirmə modeli nəzəriyyəsi kimə məxsusdur?

- ✓ Alfred Weber
- W. Leontief
- Adam Smit
- Irving Kravis
- E. Hekşer

Bunlardan hansıları idarəetmə və texniki biliklərə aiddir?

209. 1) Bütün biznes novlərində bu bacarıqlar tələb olunur 2) Onların paylanması və formallığı firmanın miqyasından asılı olaraq muhüm dərəcədə dəyişir 3) İri şirkətlərin qərargahları iri şəhərlərdə təmərkuzlaşır, lakin əks-təmərkuzlaşmə vəəksmərkəzləşdirmə də baş vermişdir 4) Sektora məxsus qərargahların klasterləri 5) heç biri

- 2,3,4
- 2,5
- 4,5
- ✓ 1,2,3,4
- 1,2,3

Torpaq və kapitalla bağlı qeyd olunanlardan hansı doğrudur?

- 1) Yerli torpağın dəyəri onun münasib yerdə olmasından asılıdır
- 2) Şəhər daxili yerləşmə və nəqliyyat sisteminin inkişafı
- 3) Heç biri
- 4) Məkan təchizatı / kapital ucun tələb şərtləri
- 5) Kapital-əmək əvəzətməsi

- 1,2,3
- 2,4,5
- 2,3
- 2,3,4,5
- ✓ 1,2,4,5

210. Aşağıdakılardan hansı yerləşmə faktoruna aid deyil?

- əmək
- idarəetmə və texniki bacarıqlar
- torpaq
- ✓ coğrafi bazar
- kapital

211. Aşağıdakılardan hansı yerləşmə faktorlarına aiddir?
1) əmək 2) torpaq 3) kapital 4) heç biri 5) texnologiya

- 1.2
- 3.5
- 3,4,2
- ✓ 1,2,3
- 2,3,5

212. Avropa kolonizmi nəticəsində hansı istehsal tipləri formalaşmışdır?

- inetensiv və ekstensiv istehsal tipləri
- ✓ plantasiya və ailə- fermer təsərrüfatı istehsal tipləri
- köçmə və oturaq təsərrüfat tipləri
- doğru cavab yoxdur
- kommersiya və özünü təmin edən istehsal tipləri

213. Yerdəyişmə ilə becərilmə istehsal sisteminin neçə mərhələsi var?

- 1.0
- ✓ 3.0
- 4.0
- 5.0
- 2.0

214. Yerdəyişmə ilə becərilmə hansı regionlar üçün xarakterik hesab olunur?

- Qərbi Avropa,Şərqi Avropa,Ön Asiya
- ✓ Mərkəzi Afrika, Amazon hövzəsi,Cənub-Şərqi Asiya
- Mərkəzi Amerika,Şimali Afrika,Mərkəzi Avstraliya
- Mərkəzi Asiya,Mərkəzi Amerika, Mərkəzi Avropa
- Şimali Asiya,Şimali Amerika,Cənubi Avstraliya

215. Yerdəyişmə ilə becərilmə(shifting cultivation) nədir?

- İstehsaldə bir məhsuldan başqa birinə keçilməsi
- ✓ Əhalinin istehsal dövriyyəsinə cəlb olunmamış yeni torpaqları antropogen təsirlə istehsala cəlb etməsi
- Torpaq növünün dəyişməsi
- Növbəli əkinə keçmə

- İstehsal olunmuş kənd təsərrüfatı bitkilərinin bir-birinə dəyişdirilməsi
- 217.** Köçəri kənd təsərrüfatı(pastoral nomadism)nədir?
- Becərilən əkin yerlərinin yerini dəyişməklə həyata keçirilən istehsal üsulu
 -)Nisbətən kiçik topraq resurslarına əsasəlanan bitkiçilik
 - İntensiv kənd təsərrüfatı istehsal üsulu
 - ✓ məskunlaşma və yerləşmənin xarakterik olmadığı kənd təsərrüfatı istehsalı yarımsistemi
 - Heç biri
- 218.** Dəmyə əkinçiliyi ilə bağlı doğru cavabı tapın
- intensiv suvarma tələb edir
 - ✓ suni suvarma tələb etmir
 - yarımsəhərə iqlim tipində daha geniş yayılmışdır.
 - daha çox istilik alan ərazilərdə inkişaf etmişdir.
 - əsasən Mərkəzi Asiyada geniş yayılmışdır.
- 219.** Aşağıdakılardan hansı k/t məhsulu istehsalı əməktutmlu hesab olunur
- buğda,arpa
 - ✓ çəltik, pambıq
 - pomidor,üzüm
 - hamısı
 - qarğıdalı, soya
- 220.** K/t-da məşğulluq səviyyəsi aşağı olan ölkələr qrupunu tapın
- Türkiyə,Hindistan,Misir
 - ✓ Belçika,İngiltərə,Fransa
 - Sudan,Konqo,CAR
 - Azərbaycan,Rusiya,İran
 - Cənubi Koreya,Tayvan,İndoneziya
- 221.** Dünyada toplam k/t istehsalı ilə bağlı olan torpaq sahələri baxımından ən böyük ölkələr hansılardır? 1.Çin 2.ABŞ 3.Hollandiya 4.İspaniya 5.Avstraliya
- 2,3,5
 - ✓ 1,2,5
 - 1,3,5
 - 3,4,5
 - 2,3,4
- 222.** K/t –da məşğulluq səviyyəsinin daha yüksək olduğu ölkələri göstərin 1.ABŞ 2.Yaponiya 3.Keniya 4. Banqladeş 5.Somali 6.Yeni Zellandiya
- 3,4,6
 - ✓ 3,4,5
 - 2,4,6
 - 1,4,5
 - 1,2,6
- 223.** K/t ilə bağlı köçəri həyat tərzi(pastoral nomadism) hansı bölgələrdə geniş yayılmışdır?
- Şimali və Mərkəzi Amerika
 - ✓ Şimal-Şərqi Afrika,Mərkəzi Asiya
 - Şimali Avropa
 - Cənub-Şərqi Asiya
 - Mərkəzi Avropa

224.

K/t-na yararlı torpaq sahələrinin azalmasına təsir edən amil kimi götürmək olmaz

- şəhərləşmə
- ✓ intensiv k/t istehsalına keçid
- torpaqların erroziyası
- Şoranlaşma
- səhralaşma

Plantasiya istehsal üsulu geniş yayılmış ölkələr qrupunu göstərin. 1.Səudiyyə Ərəbistanı

2.Türkiyə

3.Braziliya

4.Qazaxistan

5.ABŞ

6.Malayziya

7.Şri-lanka

225.

• 1,2,5

✓ 3,6,7

• 5,6,7

• 2,3,4

• 4,5,6,

226.

Adambaşına düşən k/t yararlı torpaq sahələrinə görə daha yüksək göstəriciyə malik olan dövlətləri göstərin. 1.Çin 2.Rusiya 3.Hindistan
4.Yeni Zellandiya 5.Avstraliya 6.Argentina 7.İndoneziya 8.ABŞ

• 1,2,3,5,7

✓ 2,4,5,6,8

• 2,3,4,6,8

• 1,4,5,6,7

• 2,3,4,5,6

227.

Döşəmə qiyməti(price floor) nədir?

• qiymətlərin maksimum səviyyəsidir

• qiymətin tələb əsasında formallaşmasıdır

• monopoliya qiymətidir

✓ hər hansı bir məhsulun müəyyən bir qiymət səviyyəsindən aşağı satıla bilməyəcəyini göstərən ifadədir.

• qiymətlərin bazarda formallaşmasıdır

228.

Von Thünen modelinin öz aktuallığını itirməsinə səbəb olan faktor kimi qeyd etmək olar 1.1826-cı illərdəki şərtlərə görə hazırlanması
2.Nəqliyyat vasitələrindəki inkişaf

3.Yanacaq kimi odunun yerinə neft ,təbii qaz və s. kimi resursların keçməsi

4.Müasir texnoloji inkişafı nəzərə alması.

5.Əmək məhsuldarlığını nəzərə alması

• 2,3,4

✓ 1,2,3

• 3,4,5

• 1,3,5

• 1,4,5

229.

Von Thünen modeli ilə bağlı doğru olan cavabı seçin.

• İri həcmə malik olan məhsulların əkilməsi satış bazarına uzaq yerləşdirilməlidir.

✓ Tez xarab olan məhsul istehsalı bazara yaxın yerləşdirilməlidir.

• İstənilən yerdə istənilən məhsul növü əkilə bilər.

• Bütün cavablar doğrudur.

• İstehlak mərkəzindən uzaqlaşdıqca əkilən məhsul növlərinin gətirdiyi gəlir arasında heç bir fərq qalmır.

230.

K/t-da intensiv istehsal üsulunu tətbiq edən ölkələr hansılardır? 1.Hollanda 2.Danimarka 3.Banqladeş 4.Misir 5.Rusiya 6. Yaponiya

• 2,3,4

• 1,3,6

- ✓ 1,2,6
- 4,5,6
- 1,2,5

231. Beynəlxalq ticarəti daha geniş yayılmış olan k/t məhsulları hansılardır? 1.pomidor 2.qarğıdalı 3.buğda 4.soya 5.noxud 6.pambıq

- 2,3,4
- ✓ 2,3,6
- 1,3,5
- 1,4,6
- 1,4,5

K/t –da ekstensiv istehsal üsulu ilə bağlı olan doğru cavabları seçin 1.Kimyalaşdırmadan geniş istifadə
2.Mexanikləşdirmənin tətbiqi
3.Yeni növ toxumlardan istifadə
4.Əkilən torpaq sahələrinin genişləndirilməsi
5.Əl əməyindən istifadənin geniş yayılması

- 2.3
- ✓ 4,5
- 2.5
- 1.5
- 3.4

233. K/t istehsalı üsullarından biri olan plantasiya metodu ilə bağlı doğru olan fikri seçin

- Məhsuldarlıq ən aşağı olan k/t istehsalı üsuludur.
- ✓ Tropik qurşaqlarda ticarət məqsədi ilə ,çox geniş ərazilərdə bir və ya bir neçə məhsul istehsalı ilə bağlı olan istehsal üsuludur.
- K/t üçün yararlı torpaq sahələri az olan ölkələrdə tətbiq olunur
- Bütün cavablar doğrudur.
- mexanikləşdirmə və kimyalaşdırma geniş miqyasda tətbiq olunur

234. K/t məhsulları ixracı ilə fərqlənən ölkələr qrupunu göstərin

- Mali,Çad,Nepal
- ✓ Çin,Hindistan,ABŞ
- Türkiyə, Tacikistan, Sinqapur
- Bütün variantlar doğrudur
- Braziliya, Qətər, Küveyt

235. Aşağıdakılardan hansı mexanikləşdirmənin gətirdiyi “-“ effekt hesab oluna bilər?

- insan əməyi azalır
- ✓ kəndlərdən şəhərlərə köç artar
- sulama və dərmanlama potensialı artar
- əkin və yiğim daha asan olar
- məhsuldarlıq artır

236. Aşağıdakılardan biri k/t istehsalında məhsuldarlığa “+” yönə təsir etmir

- sulama
- ✓ eroziya
- gübrələmə
- mexanikləşdirmə
- torpaqların munbitləşdirilməsi

237. Dövlət bəzi məhsullarda “dəstək alımı” həyata keçirir.Bununla bağlı olaraq aşağıdakılardan hansı yanlışdır?

- istehsaldakı dalgalanmalar azalar
- ✓ sulama və gübrələməyə ehtiyac duyulmaz
- məhsulun keyfiyyəti yüksələr

- istehsalçı (fermer) əlverişsiz bazar şərtlərindən çox ziyan çəkməz
- növbəti ildə eyni məhsulun istehsalı artar

238. Sahə vahidinə düşən məhsul miqdarını artırmaq üçün intensiv k/t istehsalı üsulu tətbiq olunur. Aşağıdakılardan hansı inetsiv k/t istehsal üsuluna aid deyil?

- mexanikləşdirmə
- ✓ torpaq sahəsinin genişləndirilməsi
- məhsuldar toxum növlərinin tətbiqi
- dərmanlama
- gübrələmə

239. Buxarlaşmanın az və yağıntıların çox olduğu ərazilərdə bu bitkilərdən hansının yetişdirilməsi üçün münbət şərait vardır?

- tütün
- ✓ çay
- buğda
- pambıq
- noxud

240. Əkin yerlərinin müəyyən olunması və istehsala başlanılması üçün mütləq şəkildə sənaye müəssisəsini qurulmasını tələb edən məhsul hansıdır?

- zeytun
- ✓ şəkər çuğunduru
- alma
- pomidor
- kartof

241. Kiçik k/t ərazilərində bütün texnoloji imkanlardan istifadə etməklə təşkil olunan k/t istehsalına intensiv k/t deyilir. Buna görə “intensiv k/t istehsal” ilə bağlı olaraq aşağıdakılardan hansı yanlışdır.

- yüksək məhsuldarlıq hədəflənir
- ✓ əhalisi daha çox olan ərazilərdəki tələbi ödəməyə istiqamətlənir
- daha çox gəlir əldə edilir
- modern istehsal üsulu olduğundan daha az əmək sərf olunur
- modern k/t istehsalı üsuludur

242. K/t-da mexanikləşmə müasir k/t istehsalında ən önəmlı faktorlardan biri hesab olunur. Aşağıdakılardan hansı mexanikləşməyə təsir göstərən amillərdən hesab olunmur?

- yerin relyefi
- ✓ məhsulun çeşidi
- k/t-da istifadə olunan maşın və avadanlıqların qiyməti
- İstifadə olunan ərazinin böyüklüyü
- ucuz işçi qüvvəsinin olması

243. Aşağıdakı ölkələrdən hansı həm investisiya və texnologiya, həm də təbii ehtiyatlar baxımından zəngin olan ölkələrdən biridir?

- Səudiyyə Ərəbistanı
- Yaponiya
- İsvəçrə
- Nigeriya
- ✓ ABŞ

244. Aşağıdakılardan hansı istehsala təsir edən bəşəri faktorlardan biri deyil?

- ✓ Müasir marketinq üsulları
- İnvestisiya yığıımı
- Əmək ehtiyatları
- Kənd təsərrüfatı fəaliyyəti

- Texnoloji inkişaf

245. Aşağıdakı ölkələrdən hansı digərlərinə görə təbii ehtiyatlar baxımından daha kasibdir?

- ABŞ
- Rusiya
- Avstraliya
- ✓ İsrail
- Kanada

Aşağıdakılardan hansı təbii resursların istifadəsinin davamlı artmasında təsirli deyil?

246. I. Əhalinin artması
II. Texnologiyanın inkişafı
III. Qlobal istiləşmənin artması
IV. Sənayenin inkişafı

- ✓ III
- I
- IV
- II və IV
- I və III

Fərqli iqtisadi quruluşdakı ölkələrin təbii ehtiyatlardan faydalananma yolları ilə əlaqədar verilən aşağıdakı ölkələrdən hansı nümunə olaraq göstərilə bilər?

247. I. Təbii ehtiyatlar baxımından kasib olan inkişaf etmiş ölkələr ehtiyac duyduqları xammalı başqa ölkələrdən satın alırlar.
II. Təbii ehtiyatlar baxımından zəngin olan inkişaf etmiş ölkələr bu mənbələrdən səmərəli bir şəkildə faydalancılar.
III. Təbii resurs baxımından zəngin olan geri qalmış ölkələr bu qaynaqlarını xammal kimi satır, ehtiyac duyduqları sənaye məhsullarını isə idxlə edirlər.

- Rusiya, Nigeriya, Braziliya
- Avstraliya, Yaponiya, İran
- Yaponiya, İsveçrə, Fransa
- ABŞ, Rusiya, Nigeriya
- ✓ Yaponiya, Kanada, Nigeriya

248. Şimali Amerika Sənaye Zonasına aiddir?

- Şimal-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Kanada
- Cənub-qərbi və mərkəzi-şərqi ABŞ və cənub-qərbi Meksika
- Cənub-qərbi Kanada və cənub-şərqi Meksika
- Cənub-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Meksika
- ✓ Şimal-şərqi və mərkəzi-qərbi ABŞ və cənub-şərqi Kanada

249. Hansı səbəbə görə İEÖ-lərdə sənayenin payı aşağı düşür?

- Autsorsinq
- Heç biri
- Özəlləşdirmə
- Milliləşdirmə
- ✓ Əks-sənayeləşmə

250. M.Porterin Dəyər Zəncirində beş əsas fəaliyyət hansıları?

- Giriş Logistikası, Əməliyyatlar, Çıxış Logistikası, Marketinq and Satış, Firmanın infrastrukturunu
- Giriş Logistikası, Texnoloji inkişaf, Çıxış Logistikası, Marketinq and Satış, Firmanın infrastrukturunu
- ✓ Giriş Logistikası, Əməliyyatlar, Çıxış Logistikası, Marketinq and Satış, Xidmət
- Giriş Logistikası, Texnoloji inkişaf, Çıxış Logistikası, Marketinq and Satış, Tədarük
- Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Əməliyyatlar, Çıxış Logistikası, Marketinq and Satış, Xidmət

251. M.Porterin Dəyər Zəncirində dəstək fəaliyyətləri hansıları?

- Firmanın infrastrukturunu, İnsan resurslarının idarə edilməsi, Marketinq and Satış, Xidmət

- Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Marketing and Satış
- ✓ Firmanın infrastruktur, İnsan resurslarının idarə edilməsi, Texnoloji inkişaf, Tədarük
- Firmanın infrastruktur, Əməliyyatlar, Marketing and Satış, Xidmət
- Giriş Logistikası, İnsan resurslarının idarə edilməsi, Çıxış Logistikası, Tədarük

252. M.Porterin Dəyər Zəncirində hansı növ dəstək fəaliyyətində material, təchizat və avadanlıqlar alınır?

- Giriş Logistikası
- İnsan resurslarının idarə edilməsi
- Marketing and Satış
- Çıxış Logistikası
- ✓ Tədarük

253. M.Porterin Dəyər Zəncirinin analizində neçə addım mövcuddur?

- ✓ 3
- 2.0
- 4
- 1.0
- 7.0

254. Aşağıdakılardan hansı M.Porterin Millətlərin Rəqabət Üstünlüyü Üçün “Brilyant Modeli”nin determinatlarından biri deyil?

- Əlaqədar və dəstək sənayelər
- Firma strategiyası, Struktur və Rəqabət
- Tələb şərtləri
- Amil şərtləri
- ✓ Etik şərtlər

255. Aşağıdakılardan hansı istehsal prosesinin ünsürlərindən biri deyil?

- Məhsulun dizaynı
- İstehsal amillərinin dəyişdirilməsi
- İstehsal amillərinin toplanması
- ✓ İstehsal amillərinin satışı
- Məhsulun marketinqi

Aşağıdakılardan hansı “Porterin Dəyər Zənciri”də dəstək fəaliyyətlərə aiddir?

- 256.
- 1. Giriş logistikası
 - 2. Tədarük
 - 3. Texnoloji inkişaf
 - 4. Xidmət
 - 5. Marketing və satış

- 1, 3
- Heç biri
- ✓ 2, 3
- Hamısı
- 2, 5

Sənayeləşmiş ölkələrdə işçi qüvvəsinin hansı sahələrə axını müşahidə olunmur?

- 257.
- 1. Maliyyə sahəsi
 - 2. Maşınqayırma
 - 3. Metallurgiya
 - 4. Kənd təsərrüfatı
 - 5. Sığorta sahəsi

- 1, 3
- 4, 5
- 3, 5
- ✓ 2, 3
- 2, 5

- 258.** ABŞ-in xarici birbaşa investisiyalarının hərəkəti hansı ardıcılıqla baş vermişdir?
- Qlobal – Yaxın Şərqi – Çin
 - Kanada, Latin Amerikası – Qərbi Avropa – Şərqi Asiya
 - Şimali Afrika – Latin Amerikası – Çin
 - ✓ Kanada, Latin Amerikası – Qərbi Avropa – Qlobal
 - Kanada – Çin – Yaxın Şərqi
- 259.** Qlobal avtomobil istehsalında əsas pay sahibi olan ölkələr?
- Almaniya, ABŞ, Şimali Koreya
 - Cənubi Afrika, Singapur, İran, Kanada
 - Rusiya, Meksika, Kanada, İsveç
 - ✓ Hindistan, Almaniya, ABŞ
 - Kanada, Almaniya, ABŞ, Argentina
- 260.** Fordist Paradiqması?
- İstehsalın böyük miqyaslı müəssisələrdən üfüqi integrasiya etmiş korporasiyalar hərəkəti
 - İstehsalın üfüqi integrasiya etmiş korporasiyalardan şaquli integrasiya etmiş korporasiyalara hərəkəti
 - İstehsalın kiçik miqyası müəssisələrdən böyük miqyaslı müəssisələrə hərəkəti
 - ✓ İstehsalın kiçik miqyaslı müəssisələrdən şaquli integrasiya etmiş korporasiyalara hərəkəti
 - İstehsalın şaquli integrasiya etmiş korporasiyalardan üfüqi integrasiya etmiş korporasiyalara hərəkəti
- 261.** Şimal-şərqi Amerika, şimal-qərbi Avropa və şərqi Asiya regionlarının dünya iqtisadiyyatındaki ümumi səciyyəvi xüsusiyyəti hansıdır?
- İşçi qüvvəsi ən ucuz regionlardır
 - ✓ Ümumi istehsalın əsas hissəsi bu regionların payına düşür
 - Azad ticarət zonalarıdır
 - Kənd təsərrüfatı məhsullarının 87%-i bu regionların payına düşür
 - Heç biri
- 262.** ABŞ TMK-ının işçi qüvvəsi hansı ölkələrdə daha çox cəmlənmişdir?
- ✓ Meksika, Çin
 - Avstraliya, İraq
 - Argentina, Rusiya
 - Kanada, Türkiyə
 - ABŞ, Qazaxıstan
- 263.** ABŞ istehsalçıları üçün açar trendlərdən deyil?
- Geniş xarici bazar ABŞ istehsalçılarını özünə cəlb edir
 - Hamısı aiddir
 - Yeni istehsal metodları istehsal həcmini yenidən müəyyənləşdirir
 - ✓ Aşağı əmək qabiliyyətli regionlarda fabriklər daha davamlıdır.
 - Regional ticarət razılaşmaları investisiya strategiyalarını müəyyən edir
- 264.** Ayaqqabından yüksək texnologiya məhsullarına qədər bir çox məhsulun istehsal olunduğu Avropanın ən böyük konqlomerasiyası hansı ölkədə və regionunda yerləşir?
- Cilesia, Polşa
 - Kuznetsk Basın, Ukraniya
 - Ruhr, Niderland
 - ✓ Emilia – Romagna, İtaliya
 - Leon, İspaniya
- 265.** Fordism və Post-Fordism arasındaki fərqlər?

- Fordismdə bazar diversifikasiyası mövcud idi, post-fordismdə kütləvi və vahid bazar
- Hamısı düzgündür
- Fordism mərkəzi planlaşdırma hakim idi, post-fordismdə şaquli və üfüqi integrasiya
- Fordismdə istehlakçı tələbi əsas idi, Post-fordismdə standart təkliflər
- ✓ Fordism aşağı texnoloji innovasiya, post-fordism sürətli innovasiyanı dəstəkləyirdi

266. Silikon vadisinin yaranmasına təkan verən amil?

- Metallurgiya sənayesinin yüksək inkişafı
- Dünyaca məhşur təhsil ocaqlarının bu regionda yerləşməsi
- Kosmos sənayesinin inkişafı
- ✓ II Dünya müharibəsi dövründə hərbi sənayenin bura köçürülməsi
- Cənubi Amerikadan köç edən ucuz işçi qüvvəsi

267. 1973-cü ildə Şimali Amerika və Avropa dünya polad istehsalının 90%-nə sahib idi. 2008-ildən etibarən hansı regionlarda daha çox polad istehsal edilir?

- Şimali Amerika, Cənubi Asiya və Qərbi Avropa
- Cənubi Amerika, Mərkəzi Asiya və Şərqi Asiya
- Latin Amerikası, Mərkəzi Asiya və Qərbi Avropa
- Şimali Amerika, Cənubi Amerika və Qərbi Avropa
- ✓ Latin Amerikası, Cənubi Asiya və Şərqi Asiya

268. II Dünya Müharibəsindən sonra dünya polad istehsalında ABŞ-in payının azalmasında təsir edən amillərə aiddir?

- II Dünya Müharibəsində ABŞ-in məğlub olması
- Heç biri düzgün deyil
- Əhalinin xidmət sahəsinə meyli
- ✓ Polad istehsalı sahəsinə Çin və İEOÖ-in ucuz işçi qüvvəsi ilə daxil olması
- Müharibədən sonra polad istehsalına ehtiyacın olmaması

I Dünya Müharibəsindən sonra Yaponiyanın sürətli inkişafına təsir edən amillərə aiddir:

1. Təbii resursların bolluğu
2. Təhsilin səviyyəsi
3. Beynəlxalq tranzit qovşağında yerləşməsi
4. İxtisaslı əmək qüvvəsi
5. Hökumətin yenilikçi siyaseti
6. Ölkəyə "beyin axını"

- 1, 5
- 3, 4
- 1, 3
- ✓ 2, 5
- 2, 6

270. Gələcəkdə ABŞ maquiladorları daha ucuz əmək qüvvəsi mənbəyi üçün daha cənuba hərəkət edəcək. Aşağıdakı amillərdən hansı ABŞ şirkətlərinin daha cənuba köçürülməsini asanlaşdırılmışdır?

- Güclü ABŞ iqtisadiyyatı
- Hamısı düzgündür
- Güclü Kanada iqtisadiyyatı
- Cənubda yaşayış şəraitinin yaxşılaşması
- ✓ NAFTA

271. "Mikroelektronik hesablama gücü və yaddaşda böyük inkişaf sənaye və informasiya emalı fəaliyyətlərini də əhatə etməklə müasir kapitalizmi inqilablaşdırmışdır." – kimi fikirlər hansı qanuna aiddir?

- IBM qanunu
- ✓ Moore qanunu
- Brake qanunu
- CBT qanunu
- Intel qanunu

- 272.** II Dünya Müharibəsindən sonra ABŞ-da işçilərin həmkarlar təşkilatlarında birləşmə səviyyəsi necə deyişib?
- artıb
 - əvvəl artıb sonra azalıb
 - ✓ kəskin şəkildə azalıb
 - dəyişməyib
 - stabil qalıb
- 273.** ABŞ-in bək ofisləri (backoffice) ən çox hansı ölkəyə köçürürlür
- Somali
 - Azərbaycan
 - Aberdeen
 - ✓ İrlandiya
 - Nigeriya
- 274.** Dünyanın başlıca 5 ofşor zonasına aid deyil
- Avropa
 - Karib ətrafi
 - Sakit okean ətrafi
 - ✓ Avrasiya
 - Şərqi Asia
- 275.** Başlıca istehsalı xidmətlərinə aiddir
- Mühəsibat
 - Konsaltin xidmətləri
 - Hüquq xidmətləri
 - ✓ Bütün cavablar doğrudur
 - Dizayn və innovasiya
- 276.** Karib hövzəsində yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?
- Baham adaları, Kanarya adaları
 - Jersey, Man adaları
 - Panama, Lanzarote adaları
 - ✓ Kayman adaları, Baham adaları
 - Panama, Faroe adaları
- 277.** Yaxın Şərqdə yerləşən ofşor bankçılıq mərkəzinə aiddir?
- Nauru, Vanuatu
 - Jersey, Bəhreyn
 - ✓ Livan, Bəhreyn
 - Livan, Vanuatu
 - Nauru, Əbu Dabi
- 278.** Beynəlxalq bankçılıq ABŞ və onun tərəfdarları İkinci Dünya Müharibəsindən sonra hansı hadisədən sonra stabillaşdırıldı?
- Paris valyuta müqaviləsi ilə
 - Yamayka valyuta müqaviləsi ilə
 - ✓ Bretton-Wuds valyuta müqaviləsi ilə
 - Genuya valyuta müqaviləsi ilə
 - Heç biri
- 279.** Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?
- Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olması

- İşlərin dəyişkən səviyyəsi – biznes və peşə
- Hamısı
- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
- ✓ Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmamışdır

280. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
- Hamısı
- Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır
- Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olması
- ✓ İslərin dəyişkən səviyyəsinin olmaması

281. Xidmət iqtisadiyyatının əmək bazarları ilə bağlı mülahizələrindən hansı doğru deyil ?

- Xidmət gəlirləri gəlir bərabərsizliyi doğurur
- Hamısı
- İslərin dəyişkən səviyyəsi – biznes və peşə
- ✓ Əmtəə istehsalı ilə müqayisədə xidmətlərin əməktutumlu olmaması
- Əks-sənayeləşmə və xidmət iqtisadiyyatına keçid İEÖ-də gəlir bərabərsizliyi ortaya çıxarmışdır

282. Səhiyyə ilə bağlı mülahizələrdən hansı doğrudur?

- Əhalisi cavalaşdıqca, səhiyyə, iqtisadi baxımdan İEÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi cavanlaşdıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi yaşlandıqca, səhiyyə, bütün ölkələrin iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- ✓ Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir
- Əhalisi yaşlandıqca, səhiyyə, iqtisadi baxımdan İEOÖ-in iqtisadiyyatlarının əsas hissəsinə çevrilmişdir

283. Xidmət sektoru iqtisadiyyatın neçənci önəmli sektorudur

- 1.0
- heç biri
- 2.0
- 4.0
- ✓ 3.0

284. Aşağıdakı mülahizələrdən hansı doğrudur?

- İEÖ-də kənd təsərrüfatına tələbin gəlir elastikliyi xidmətlər və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- Hamısı
- İEOÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir
- İEÖ-də sənayeyə tələbin gəlir elastikliyi kənd təsərrüfatı məhsulları və xidmətlərlə müqayisədə yüksəkdir
- ✓ İEÖ-də xidmətlərə tələbin gəlir elastikliyi kənd təsərrüfatı və sənaye məhsulları ilə müqayisədə yüksəkdir

285. ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- ✓ Dağ-mədən
- Dövlət
- Pərakəndə satış
- Tikinti
- Topdan satış

286. ABŞ-da 1950-2008-ci illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox azalmışdı?

- Pərakəndə satış
- Sənaye
- Dağ-mədən
- ✓ Kənd təsərrüfatı
- Tikinti

- 287.** ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdır?
- Topdan satış
 - Daşıma və anbar
 - Heç biri
 - Tikinti
 - ✓ Səhiyyə
- 288.** ABŞ-da 1975-2009-cu illər arasında hansı sektorlarda məşğulluğun payı daha çox artmışdır?
- Sənaye
 - Kənd təsərrüfatı
 - Dağ-mədən
 - ✓ Dövlət
 - Tikinti
- 289.** Ölkələrdə xidmət sektorunda çalışan işçilərin payı ilə bağlı mülahizələrdən hansı doğrudur?
- İEOÖ-də bu göstərici İEÖ-dən daha yüksəkdir
 - Heç biri
 - Bütün ölkələrdə eynidir
 - ✓ İEÖ-də bu göstərici İEOÖ-dən daha yüksəkdir
 - YSÖ-də bu göstərici İEÖ-dən daha yüksəkdir
- 290.** İnternetin coğrafiyasına aiddir
- E-səhiyyə
 - ✓ hamısı
 - E-ticarət
 - E-biznes
 - E-dövlət
- 291.** Fiber optik şəbəkələr hansı xidmətləri təmin edir
- kosmosda olan özəl peyklər beynəlxalq telekommunikasiya xidmətlərini
 - təcihzatçıları və istehlakçılara məlumatın ötürülməsi
 - şəhərlərarası əlaqələri
 - ✓ hamısı
 - qlobal maliyyənin əsas sistemlərini
- 292.** Hazırda dünyada qlobal telekommunikasiya sənayesinin əsas baza hissələri hesab olunan texnologiyani seçin
- telefon
 - kompüter
 - hamısı
 - telefaks sistemləri
 - ✓ fiber optik və peyk sistemləri
- 293.** Qlobal şəbəkələrdə güclü inkişafa səbəb olan kəşfi qeyd edin
- telefon
 - heç biri
 - televizor
 - ✓ internet
 - teleqraf
- 294.** Yük daşımalarında ən az effektiv olan nəqliyyat növünü seçin
- dəniz

- boru kəməri
- dəmiryolu
- ✓ avtomobil
- hava

295. UNCTAD-in (Ticarət və İnkışaf üzrə Birləşmiş Millətlər Konfransı) 2015-ci il yayılmıştı hesabata əsasən dünya ticarətində ən çox hansı nəqliyyat növündən istifadə olunur

- dəmiryolu
- avtomobil
- boru kəməri
- ✓ dəniz
- hava

296. Nəqliyyat şəbəkəsinin inkişafının iqtisadiyyata təsiri ilə bağlı düzgün fikri seçin

- ✓ hamısı
- istehsalda ixtisaslama
- Ölkənin xarici ticarət əlaqələri artır
- ticarətdə və əməyin beynəlxalq hərəkətində inkişaf
- daxili təlabatın zamanında təmin edilməsi

297. Nəqliyyat tariflərinə təsir edən digər amilləri seçin

- Yüksək-texnologiya yerləri - əsasən hava limanına yaxın
- Şəbəkələrin inkişafı
- Qeyri-tənzimləmə və özəlləşdirmə
- ✓ hamısı
- Azad ticarət zonaları

298. Nəqliyyat tariflərinə təsir edən amilləri seçin

- Yük tariflərinin zonalara görə qruplaşdırılması
- Əmtəə xüsusiyyətlərinə görə fərqlənmələr
- Beynəlxalq çatdırılma rejimləri
- Hərəkət xüsusiyyətlərindəki fərqlənmələr
- ✓ hamısı

299. Nəqliyyatın inkişafının məkan təsiri - xərc - məsafə və zaman-məsafə yaxınlaşması hansı modelə əsaslanır

- Veber modeli
- heç biri
- Maltus modeli
- ✓ Janelle modeli
- Samuelson modeli

300. Tarixi perspektivdə nəqliyyatın inkişafının müsbət təsirlərinə aid olanı seçin

- Dəyişmə: Dəmiryolu və yollardan gəmilərə, təyyarələrə və boru xətlərinə
- Kapitalizmin nəqliyyat texnologiyalarının inkişafını qəçilmez etməsi
- Nəqliyyat innovasiyaları və onların inkişaf etməkdə olan dünyaya təsirləri
- ✓ hamısı
- Nəqliyyatın inkişafı əmək bölgüsünü – ixtisaslaşma və ticarəti yaradır

301. Araşdırmalara əsasən 2050-ci ildə dünya əhalisinin təxminən neçə faizinin şəhərlərdə yaşayacağı təxmin edilir

- ✓ Təxminən 70%-i
- Təxminən 10%-i
- Təxminən 30%-i
- Təxminən 50%-i

- Təxminən 80%-i
- 302.** Triple-Helix Modelində Dövlətin rolü nədən ibarətdir?
- Mütəxəssis yetişdirmək
 - Sənayeni yeni araştırma texnikaları ilə təmin etmək
 - Qeyd olunanların hamısı
 - ✓ Akademik sfera və Sənaye üçün yeni araştırma proqramları hazırlamaq və fondlar təqdim etmək
 - Yalnız araştırma fəaliyyəti ilə məşğul olmaq
- 303.** Triple-Helix Modelində Sənayenin rolü nədən ibarətdir?
- Yalnız araştırma ilə məşğul olmaq
 - Universitetlərə yeni strategiyalar hazırlamaq
 - Dövlət siyasetlərini müəyyən etmək
 - Mütəxəssis yetişdirmək
 - ✓ Araşdırma və İnkışaf fəaliyyətlərinin fondlarını yaratmaq və tətbiqini həyata keçirmək
- 304.** Triple-Helix Modelində Universitetlərin rolü nədən ibarətdir?
- Universitetlər yalnız sənaye və dövlətdən asılı hərəkət edirlər
 - Universitetlər yalnız araştırma fəaliyyətləri ilə məşğul olurlar
 - ✓ Universitetlər sənayeni mütəxəssislərlə, elmi araşdırımlarla və yeni texnikalarla təmin edirlər
 - Universitetlər yalnız mütəxəssis transfer edirlər
 - Universitetlər sənayeni maliyyələşdirirlər
- 305.** Triple-Helix Modeli nəyi ifadə edir?
- Dövlət, Biznes əməkdaşlığını
 - Dövlət, Sənaye əməkdaşlığını
 - ✓ Universitetlər, Sənaye və Dövlət əməkdaşlığını
 - Dövlət-Universitet əməkdaşlığını
 - Universitet, Sənaye əməkdaşlığını
- 306.** Aşağıdakılardan hansı modern cəmiyyətlərdə şəhərləşmənin əsas faktorlarına aiddir?
- İqtisadi Faktorlar
 - İnnovasiyalar
 - Mədəni inkişaf
 - Sosial Faktorlar
 - ✓ Qeyd olunanların hamısı
- 307.** Qlobal mərkəz şəhərlərin əsas özəllikləri hansılardır?
- Əsas təşkilatların mərkəz binalarına sahib olmaq
 - İnvestisiya kapitalını formalasdırıran və idarə edən metropoliyalar
 - İnnovasiyaların yüksək tətbiqi
 - İnfrastrukturun inkişafı
 - ✓ Qeyd olunanların hamısı
- 308.** Ümumi əhali sayında şəhər əhalisinin payının yüksək olduğu ölkələr qrupunu seçin
- Türkiyə, Rusiya, Çin
 - İtaliya, Nigeriya, Hindistan
 - Çin, İndoneziya, Tayvan
 - ✓ ABŞ, Almaniya, İngiltərə
 - Yaponiya, Cənubi Koreya, İran
- 309.** Hazırda dünya əhalisinin təxminən neçə faizi şəhərlərdə yaşayır?

- 90%-i
- 70%-i
- 40%-i
- ✓ 50%-i
- 20%-i

310. Hazırda dünyanın iqtisadi olaraq ən əsas mərkəz şəhərlərini seçin

- Moskva, Nyu York, Seul
- Tokyo, Pekin, Ankara
- İstanbul, London, Vaşinqton
- Roma, London, Madrid
- ✓ London, Nyu York, Tokyo

311. Tarixən şəhərləşmənin ən böyük sürətlə getdiyi region hansıdır?

- Amerika Regionu
- Okeaniya
- Asiya Regionu
- Afrika Regionu
- ✓ Avropa Regionu

312. Sənayeləşmədən sonra şəhərləşməni necə xarakterizə etmək olar?

- ✓ Qeyd olunanların hamısı
- Şəhərlərin sosial quruluşunda müsbət dəyişikliklərin baş verməsi
- Yeni istehsal sahələrinin yaranması
- İnsan əməyinin zamanla texnologiya ilə əvəzlənməsi
- Yeni enerji qaynaqlarının aşkar olunması

313. Dünyada tarixən şəhərləşməyə və şəhərlərin inkişafına müsbət təsir göstərən əsas faktorlar hansılardır?

- Imperiyaların yaranması
- Sənayeləşmənin zəif səviyyədə həyata keçməsi
- Texnoloji inkişafın zəif baş verməsi
- ✓ Sənaye inqilabları və kapitalizmin yüksəlişi
- Ölkələrin bir-birindən uzaqlaşması

314. Beynəlxalq şəhər ierarxiyasının zirvəsində olan qlobal şəhərlərin xüsusiyyətlərini seçin

- Yaradıcı innovasiya, informasiya, moda və mədəniyyət sektorlarının mərkəzləri
- İnvestisiya kapitalını formalasdıran və idarə edən metropoliyalar
- Qlobal korporasiyaların və QHT-lərin idarəetmə, planlaşdırma və nəzarət mərkəzləri
- Reklam, marketing, hüquq xidmətləri, mühasibat, kompüter xidmətləri və s. ixtisaslaşmış ekspert mərkəzləri
- ✓ hamısı

315. Məcmu məşğulluq hansı düstur ilə hesablanılır

- Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Tikinti sektor (NB)
- Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Ticarət sektor (NB)
- Məcmu məşğulluq (T) = Maliyyə sektor (B) + Qeyri-əsas sektor (NB)
- ✓ Məcmu məşğulluq (T) = Əsas sektor (B) + Qeyri-əsas sektor (NB)
- Məcmu məşğulluq (T) = Təhsil sektor (B) + Qeyri-əsas sektor (NB)

316. Şəhər iqtisadiyyatının ayrıldığı iki geniş seqmenti seçin

- əsas sektor
- heç biri
- maliyyə və investisiya sektoru
- ✓ əsas və qeyri-əsas sektor

- qeyri-əsas və tikinti sektoru

317. 2015-ci ildə çay istehsalına görə dünyada lider olan ölkə

- ✓ Çin
- Yaponiya
- Argentina
- Meksika
- Kenya

318. Kapitalizmin bir-birilə əlaqəli olan determinantını seçin

- istehsal və maliyyə
- hamısı
- torpaq və əmək
- ✓ istehsal və istehlak
- istehsal və nəqliyyat

319. İstehlakın həcmində təsir edən göstəriciləri seçin

- mövsüm
- bayramlar, xüsusi günlər
- məhsulun keyfiyyəti
- ✓ hamısı
- istehlakçının gəliri

320. İstehlakın müasir forması olan istehlakçılıq prosesi neçənci əsrlərdə yarandı

- sənaye inqilabı XVI əsrin sonu
- Heç biri
- sənaye inqilabı XVII əsrin sonu XVIII əsrin əvvəlləri
- sənaye inqilabı XVII əsrin sonu
- ✓ sənaye inqilabı XVIII əsrin sonu XIX əsrin əvvəlləri

321. İstehlakçılıq proses Qərbi Avropada neçənci illərdə inkişaf etməyə başladı

- XIX əsrin ortalarında
- XIX əsrin 1-ci yarısında
- XIX əsrin sonlarında
- ✓ XIX əsrde
- XIX əsrin əvvəllərində

322. Coğrafi olaraq istehlak proses olaraq necə öyrənilir

- istehsal xərcləri üzərindən
- hamısı
- maliyyə mənbələri üzərindən
- investisiya məsələləri üzərindən
- ✓ müxtəlif məkanlar üzrəindən

323. Ekoloji iz nəyi ölçür

- təbii resursların istifadə limitini
- heç biri
- təbii resursların qorunmasını
- ✓ bir fərdin həyat tərzinə kömək olacaq təbii resursların həcmini
- təbii resursların coğrafi yerləşməsi

324. İstehlak bir kompleks fenomen olaraq hansı ölçüləri var

- iqtisadi
- ətraf mühit
- mədəni
- ✓ hamısı
- siyasi

325. İstehlakın coğrafiyasında 3-cü mərhələdə coğrafiyaşunaslar nələri analiz edir

- maliyyə asılılığını
- investisiya mühitini
- yerləşmə nöqtələrini
- istehsal zəncirlərini
- ✓ istehlak zəncirlərini

326. İstehlakın coğrafiyasında 1-ci mərhələdə coğrafiyaşunaslar nələri analiz edir

- istehlak
- yerləşmə ilə istehlak
- ✓ istehlak ilə şəxsi təcrübə
- əmək haqqı ilə istehlak
- istehlak ilə istehsal

327. Dünyada ilk böyük mağazalar şəbəkəsi (mall) hansı ölkədə yaradılıb?

- ABŞ
- Fransa
- ✓ Kanada
- Koreya
- Türkiyə

328. Marksist nəzəriyyəsinə görə

- istehsal bütövləşməlidir
- istehlak tam baş tutmalıdır
- heç biri
- istehsalın həcmi dəyişməlidir
- ✓ istehlak tam baş tutmayınca firma və işçilər gəlir əldə edə bilməz

329. İstehlaka neoklassik baxış nə ilə başlayır

- istehsalın maksimumlaşması ilə
- hamısı
- faydalılıq ilə
- maksimum istehlak göstəricisi ilə
- ✓ faydalılığın maksimumlaşması ilə

330. istehlakın sosioloji anlaşılması üçün kritik determinan hansıdır

- maliyyə
- inkişaf taktikası
- menecment
- ✓ reklam
- ictimaiətlə əlaqələr

331. İstehlak hansı determinantlara görə sınıflaşır

- iş yerlərinin növlərinə görə
- hamısı
- istehsalın çeşidliliyinə görə
- ✓ gender

- həyat səviyyəsinə görə

332. İstehlak hansı determinantlara görə sinifləşir

- istehsal ərazisi
- heç biri
- istehsal
- istehsal həcmi
- ✓ gəlir

333. II dünya müharibəsindən sonra istehlakın genişlənməsi ən çox nə ilə əlaqədar idi

- yeni şirkətlərin yaradılması
- yeni sənaye mərkəzlərinin yaranması
- maliyyə
- istehsal
- ✓ kredit

334. XVI və XVII ərslərdə istehlakı əvəz edən anlayış hansı idi

- ✓ müxtəlif mallar (qida və geyim)
- kənd təsərrüfatı sektoru
- idman sənayesi
- qida sənayesi
- xidmət sənayesi

335. İstehlaka təsir edən amillərdən düzgün olanı seçin

- minimum əmək haqqı
- satış bazarlarının sayı
- əhalinin sayı
- ✓ alıcılılıq qabiliyyəti
- istehsal gücü

336. Müasir dünyada istehlak anlayışı

- gəlir əldə etmək üçün baş tutan iqtisadi fəaliyyət
- mal və xidmətlərin istehsalında müasir texnologiyalardan istifadə
- hamısı
- istehsal prosesində mal və xidmətlərin satışı üçün keyfiyyət amili
- ✓ fərdi və kollektiv tələb və istəklər üçün mal və xidmətlərin istifadəsi

337. İstehlak bir proses olaraq...

- sosial
- heç biri
- iqtisadi
- ✓ sosial-iqtisadi
- mədəni

338. Yerləşmə qərarlarını çətinləşdirən bölmələri seçin

- istehsal profiline görə müxtəlif yerləşmə vacibliyi
- kritik məsələlər
- optimal yerləşmə xərcləri
- ✓ hamısı
- nəqliyyat xərcləri

339. Aşağıdakılardan hansı ÜMM-a daxil etmək mümkündür?

- İstifadə olunmuş evin satışı
- ✓ İstifadə olunmuş dərsliyin satışı
- Ev tikintisində istifadə olunmuş daşın satışı
- hamısı
- İstifadə olunmuş dərsliyin satışı

340. Ölkənin ümum milli məhsulu (ÜMM) nədir?

- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi aralıq məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- ✓ Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan məhsulların bazar dəyərinin məcmusu
- Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi məhsulların bazar dəyərinin məcmusu

341. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız şərab istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- 1000 qallon şərab istehsal olunacaq
- ✓ 500 qallon şərab istehsal olunacaq
- 100 qallon şərab istehsal olunacaq
- heç biri
- 1500 qallon şərab istehsal olunacaq

342. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Əgər iqtisadiyyatda toplam əmək yalnız pendir istehsalına cəlb olunsa, o zaman nəticə necə olacaq

- 500 pound pendir istehsal olunacaq
- ✓ 1000 pound pendir istehsal olunacaq
- hamısı
- heç biri
- 2000 pound pendir istehsal olunacaq

343. İki məhsulun və iki ölkənin təqdim olunduğu Rikardo modelində - iqtisadiyyatda toplam əmək təklifi 1000 saatdır. Bir pound pendir istehsal etmək üçün 1 saat və 1 qallon şərab istehsal etmək üçün saat tələb olunur. Bu zaman, ümumi istehsalda toplam əmək sərfiyatı nə qədər olacaq

- $(2 \times \text{istehsal olunan pendir miqdari}) + (2 \times \text{istehsal olunan şərab miqdari})$
- ✓ $(1 \times \text{istehsal olunan pendir miqdari}) + (2 \times \text{istehsal olunan şərab miqdari})$
- $(1 \times \text{istehsal olunan pendir miqdari}) + (1 \times \text{istehsal olunan şərab miqdari})$
- hamısı doğrudur
- $(2 \times \text{istehsal olunan pendir miqdari}) + (1 \times \text{istehsal olunan şərab miqdari})$

344. Mütləq üstünlükler nəzəriyyəsindən fərqli olaraq, müqayisəli üstünlüğün ölkələrə verdiyi əsas müsbət tərəf nədən ibarətdir

- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız böyük ölkə ticarətdən qazanclar əldə edir
- ✓ Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı hər iki ölkə ticarətdən qazanclar əldə edir
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı heç biri ölkə ticarətdən qazanclar əldə edə bilmir
- heç biri
- Müqayisəli üstünlükler nəzəriyyəsinin tətbiqi zamanı yalnız kiçik ölkə ticarətdən qazanclar əldə edir

345. Rikardo modelində əsas göstərici kimi nə göstərilir

- Ölkənin bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olması
- ✓ Ölkənin bir məhsulun istehsalında digər ölkədən nə qədər üstünlüyü sahib olması
- hamısı
- heç biri
- Ölkənin heç bir məhsul üzrə müqayisəli üstünlüyü sahib olmaması

346. David Rikardo Müqayisəli üstünlükler nəzəriyyəsini nə zaman iqtisadi elmində irəli sürmüştür

- 20-ci əsrədə
- ✓ 19-cu əsrədə
- 17-ci əsrədə
- 21-ci əsrədə
- 18-ci əsrədə

347. İki ölkənin biri inkişaf etmiş, digəri isə zəif inkişaf etmiş ölkədirən, o zaman onların ticarət münasibətlərində hansı ölkə bütün məhsullar üzrə mütləq üstünlüyü sahib olacaq

- Zəif inkişaf etmiş ölkə
- ✓ İnkişaf etmiş ölkə
- hamısı
- heç biri
- Həm inkişaf etmiş ölkə, həm də zəif inkişaf etmiş ölkə

348. Nəyə görə iki ölkə və iki məhsulun təqdim olunduğu Rikardo modelində kiçik ölkə böyük ölkəyə nəzərən daha çox ticarətdən qazanc əldə edir

- Böyük ölkənin bu əlaqə üzərində böyük siyasi gücű olduğu üçün
- ✓ Kiçik ölkənin öz daxili nisbi qiymətinə yaxın və ya bərabər bir qiymətlə ticarət etmə mümkünlüyü daha aşağıdır
- Kiçik ölkənin bütünlükə ixtusaslaşması mümkünlüyü aşağıdır
- hamısı doğrudur
- Kiçik ölkənin bütünlükə ixtusaslaşması mümkünlüyü yüksəkdir

349. Rikardo modelinə əsasən hansı ölkə müqayisəli üstünlüyü sahib olur

- Əməyin mobilliyi aşağı olan ölkə
- Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı aşağı olan ölkə
- Əməyin mobilliyi yüksək olan ölkə
- ✓ Digər ölkəyə nisbətdə əmək məhsuldarlığı yüksək olan ölkə
- heç biri

350. Rikardo modelinə əsasən, çox kiçik bir ölkə çox böyük bir ölkə ilə ticarət edirsə, o zaman nəticə necə olacaq

- Kiçik ölkədə iqtisadi rifah aşağı düşəcək
- ✓ Kiçik ölkə ticarətdən qazanclar əldə edəcək
- Hər iki ölkə ticarətdən böyük itkilərlə üzləşəcəklər
- Yalnız böyük ölkə qazanclar əldə edəcək
- Böyük ölkədə iqtisadi rifah aşağı düşəcək

351. İki ölkənin və iki məhsul növünün təqdim olunduğu ticarət modelində Beynəlxalq Ticarət nəyi səciyyələndirirə

- Hər iki məhsul növü üzrə məhsuldarlığın yüksəlməsini, lakin hər iki ölkə üzrə istehlakçı rıhafının enməsini
- ✓ Hər iki məhsul növü üzrə məhsuldarlığın və hər iki ölkədə istehlakçıların rifahının yüksəlməsini
- hamısı
- heç biri
- Hər iki ölkə üzrə istehlakçı rifahının yüksəlməsini, lakin hər iki məhsul növü üzrə məhsuldarlığın aşağı enməsini

352. İngiltərənin bir iş günü ərzində 80 metr parça, 40 litr şərab istehsal edir. Portuqaliya isə bir iş günü ərzində 10 metr parça və 20 litr şərab istehsalı edir. Müqayisəli istehsal nəzəriyyəsinə görə bu ölkələrdən hansı parça, hansı isə şərab istehsalı üzrə ixtisaslaşacaqlar.

- İngiltərə hər iki məhsul növü üzrə
- ✓ İngiltərə - parça, Portuqaliya isə şərab üzrə
- Portuqaliya - parça, İngiltərə isə şərab üzrə
- heç biri
- Portuqaliya hər iki məhsul növü üzrə

353. Rikardo modelində əmək yeganə fakator olaraq təqdim edildiyi üçün, o zaman bu modeldə istehsal olunan iki məhsul növünə təklif necə müəyyənləşir

- Əməyin daima sabit əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- ✓ Əməyin daha çox əmək haqqı təklif edən sahəyə hərəkəti ilə
- Əməyin daha məhsuldar sahəyə hərəkəti ilə
- heç biri
- Əməyin daha az əmək haqqı təklif edən sahəyə hərəkəti ilə

354. Rikardo modelində istehsal imkanları həddi nəyə görə düz xəttlə ifadə olunur

- Yalnız torpaq faktoru nəzərə alındığı üçün
- ✓ Yalnız əmək faktoru nəzərə alındığı üçün
- Üç istehsal faktoru nəzərə alındığı üçün
- İstehsal faktorları nəzərə alınmadığı üçün
- Yalnız kapital faktoru nəzərə alındığı üçün

355. Rikardo modelinin beynəlxalq ticarətdəki rolunu izah etmək üçün neçə faktorlu iqtisadiyyat fərz edilir

- 2 faktorlu iqtisadiyyat
- ✓ Tək faktorlu iqtisadiyyat
- Yalnız torpaq faktorunun mövcud olduğu iqtisadiyyat
- Doğru cavab yoxdur.
- 3 faktorlu iqtisadiyyat

356. Rikardo modelində istehsal imkanları həddi düz xəttlə ifadə olunduğu zaman

- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontant (sabitdir) ola bilməz
- ✓ 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən kontantdır (sabitdir)
- hamısı
- heç biri
- 1-ci növ məhsulun alternativ dəyəri ikinci növ məhsula nəzərən daima dəyişəndir

357. Rikardo modeli nəyi ifadə edir

- İki ölkə arasındaki ticarət bütün hallarda hər iki ölkəyə qazanc gətirir
- ✓ Hər bir ölkə özünün müqayisəli üstün olduğu məhsulu ixrac etdiyi zaman, iki ölkə arasındaki ticarət hər iki ölkəyə fayda gətirir
- İki ölkə arasındaki ticarət yalnız ölkənin birinin mütləq üstünlüyü sahib olduğu halda mümkündür
- hamısı doğrudur
- İki ölkə arasındaki ticarət ölkələrindən birinə fayda gətirir, digərinə isə ziyan vurur

358. Müqayisəli Üstünlükler nəzəriyyəsi ilə əlaqəli olaraq Ticarətdən qazanclar əsasən nədən asılıdır

- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından çox olmasından
- ✓ Ticarət partnyorların texnoloji olaraq bir-birindən fərqlənməsindən
- Heç biri
- Göstərilənlərin hamısından
- Ticarət olunan məhsullarının sayının ticarət partnyorlarının sayından az olmasından

359. Rikardo modelində istehsalın hansı faktoru tək faktor olaraq göstərilir

- Kapital
- ✓ Əmək
- Heç biri
- Hamısı
- Torpaq

360. Müqayisəli üstünlükler nəzəriyyəsi ilə bağlı ilkin fikirlər kiminlə bağlıdı

- Adam Smit
- ✓ David Rikardo
- Eli Hekşer
- Bertil Olin

- Pol Samuelson

361. İki ölkə arasındaki ticarət hər iki ölkə nə zaman fayda verir?

- Hər iki ölkə ticarətin üstün şərtlərinə malik olduqda
- ✓ Hər iki ölkə özünün müqayisəli üstün olduğu məhsulu istehsal etdiyi zaman
- Hər iki ölkə ixrac edilmiş məhsullara görə daha elastik təklifə sahib olduqda
- Bütün cavablar doğrudur
- Hər iki ölkə idxlə edilmiş məhsullara görə daha elastik tələbə sahib olduda

362. İxrac subsidiyalarının tətbiq olunmasının əsas məqsədi nədir?

- Doğru cavab yoxdur
- İdxal olunan məhsulların miqdarını artırmaq
- ✓ Yerli istehsalçıların ixracatına dəstək olmaq
- İdxalı tamamilə məhdudlaşdırmaq
- Xarici istehsalçılara dəstək olmaq

363. Tətbiq olunan tarifin rifaha təsirini düstur şəklində necə ifadə etmək olar?

- İstehsalçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri
- ✓ İstehlakçının itkiləri - istehsalçının qazancları - dövlətin qazancları
- İstehsalçının qazancları + Dövlətin qazancları + istehlakçının itkiləri
- Doğru cavab yoxdur
- İstehlakçının qazancları - Dövlətin qazancları + istehlakçının itkiləri

364. İstehsalçı məhsulun bir miqdарını 5 manata satmağa hazırlırdı, lakin məhsulun bir miqdарının qiyməti 8 manatdır. Bu halda qalan 3 manatı necə ifadə etmək olar?

- İstehlakçı artıqlığı
- ✓ İstehsalçı artıqlığı
- İstehlakçının faydası
- heç biri
- İstehsalçı dəyəri

365. İstehlakçı məhsulun bir miqdarı üçün 10 manat ödəməyə hazırlırdı, lakin məhsulun bir miqdарının qiyməti 4 manatdır. Bu halda qalan 6 manatı necə ifadə etmək olar?

- İstehsalçı artıqlığı
- ✓ İstehlakçı artıqlığı
- İstehsalçının faydası
- heç biri
- İstehlakçı dəyəri

366. Kiçik ölkədə məhsulun bir miqdarına 10 manat tarif tətbiq edildiyi zaman:

- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- ✓ İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir
- İdxal edən ölkənin ixracı artır
- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 10 manat yüksəlir və ixrac xərcləri yüksəlir

367. Böyük ölkədə idxlə olunan məhsula 15 manat tarif tətbiq olunduğu zaman nəticə necə olur?

- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri yüksəlir
- ✓ İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərcləri aşağı enir
- İdxal edən ölkənin ixracı artır
- Heç bir dəyişiklik baş vermir
- İdxal edən ölkədə həmin məhsulun qiyməti ən azı 15 manat yüksəlir və ixrac xərclərində dəyişiklik baş vermir

368.

Hökumət idxlə məhsullarına tarif tətbiq etdiyi zaman

- Ölkənin istehsalçılarına mənfi təsir göstərir
- ✓ Ölkənin istehlakçılarına mənfi təsir göstərir
- Ölkənin ixracatı azalır
- Heç bir dəyişiklik baş vermir
- Ölkənin istehlakçılarına müsbət təsir göstərir

369.

Könüllü ixrac məhdudiyyəti nə deməkdir?

- Ölkənin tamamilə öz ixracatını məhdudlaşdırması
- ✓ Ölkənin könüllü şəkildə öz ixracatının bir qismini məhdudlaşdırması
- Ölkənin daxili bazarı xarici məhsullarla təmin etməsi
- heç biri
- Ölkənin daha çox xarici məhsullardan asılılığının yaranması

370.

İdxal kvotasının tətbiq edilməsinin məqsədləri hansılardır?

- İqtisadi stabilliyi zəiflətmək
- ✓ Ölkənin yerli istehsalçılarını xarici rəqabətdən qorumaq, ölkədə istehsalı stimullaşdırmaq
- Xarici investisiyani cəlb etmək
- heç biri
- İdxalı artırmaq

371.

Sənayeləşmiş ölkələrdə xammala və yarımfabrikat məhsullarına ya çox aşağı tarif tətbiq edirlər, ya da ümumiyyətcə tətbiq etmirlər. Nəticə:

- İnkişaf etmiş ölkənin xammal ixrac etmək cəhdlerinə ziyan vurur
- ✓ İnkişaf etmiş ölkənin emal sənayesi məhsullarını ixrac etmək cəhdlerinə ziyan vurur
- İnkişaf etmiş ölkənin emal sənayesi məhsulları ixrac etmək cəhdlerinə kömək edir
- heç bir təsiri yoxdur
- İnkişaf etməkdə olan ölkənin ixracatında heç bir təsiri yoxdur

372.

Tariflər və kvotalar arasındaki ən önəmlı fərq hansıdır?

- Məhsulların qiymətini yüksəldir
- ✓ Hökumətə əlavə vergi daxil olmaları gətirir
- Yerli istehsalçılara yardım edir
- heç bir fərqi yoxdur
- Beynəlxalq ticarəti stimullaşdırır

373.

Ticarət siyasəti alətləri neçə hissəyə ayrıılır?

- 3 hissəyə
- ✓ 2 hissəyə
- 5 hissəyə
- heç biri
- 4 hissəyə

374.

İkinci dünya müharibəsindən sonrakı dövrdə ticarət baryeri olaraq, tariflərin önəmi:

- Yüksəlməyə başladı
- ✓ Azalmağa başladı
- Daima dəyişərək davam etdi
- heç biri
- Eyni qaldı

375.

İxaracatçı ölkədə ixrac subsidiyaları:

- İstehlakçılara kömək edir və ümumiyyətdə ixaracatçı ölkədə iqtisadi rifahı yüksəldir salır

- ✓ İstehlakçılara ziyan vurur və ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı aşağı salır
- İstehlakçılara kömək edir, lakin ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı aşağı salır
- heç bir dəyişiklik baş vermir
- İstehlakçılara ziyan vurur, lakin ümumilikdə ixracatçı ölkədə iqtisadi rifahı yükseldir

376. Ögər məhsul A ölkəsindən kiçik B ölkəsinə idxlal olunursa, o zaman B ölkəsində tətbiq edilən tariflərin təsiri necə olur?

- B ölkəsində qiymətlət enir, A ölkəsində isə yüksəlir
- ✓ B ölkəsində qiymətlər yüksəlir və A ölkəsində qiymətlərə heç bir təsir olmur
- Hər iki ölkədə qiymətlər enir
- heç bir dəyişiklik baş vermir
- Hər iki ölkədə qiymətlər yüksəlir

377. ABŞ-a idxlal olunan məhsullar üzrə tariflər necə dəyişmişdir?

- Konstitusiya ilə qadağan olunmuşdur
- ✓ Son 50 ildə azalmışdır
- 1930-cu ildən bu yana sürətlə azalmışdır
- heç biri
- 1920-ci ildən bu yana davamlı olaraq artmışdır

378. Ögər idxlal olunan məhsula 20% advalor tarif tətbiq olunursa, o zaman gömrük dəyəri 800 manat olan məhsula görə nə qədər miqdarda rüsum tutular?

- 100 manat
- ✓ 160 manat
- 200 manat
- 140 manat
- 150 manat

379. Idxlal olunan məhsula görə 15% vergi tutulması hansı tarif növünə aiddir?

- Spesifik Tarif
- ✓ Advalor tarif
- Hamısı
- heç biri
- Nominal tarif

380. Idxlal olunan xüsusi bir məhsulun bir miqdarı üçün 3 manat vergi tutulması hansı tarif növünə aiddir?

- ✓ Spesifik tarif
- heç biri
- Advalor tarif
- Nominal tarif
- hamısı

381. Idxlal olunan avtomobilə tətbiq olunan aşağı tariflər ən çox kimə fayda gətirir?

- İxrac edən ölkənin vətəndaşlarına
- ✓ İdxal edən ölkənin avtomobil istehlakçılara
- İdxal edən ölkənin avtomobil sənayesində çalışanlara
- heç biri
- İdxal edən ölkənin avtomobil istehsalçılara

382. Advalor tariflər hansılardır?

- İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- ✓ Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- idxlal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür
- heç biri

- idxal kvotalarıdır

383. Spesifik tariflər hansılardır?

- idxal kvotalarıdır
- ✓ İdxal olunan hər məhsulun bir miqdarına tətbiq olunan vergilərdir
- Malların gömrük dəyərinə görə faizlə hesablanan vergi növüdür
- heç biri
- idxal edilən məhsulun ümumi dəyərinin bir qismini əhatə edən vergi növüdür

384. Avronun dünyada əsas rəqibi hansı valyuta hesab olunur?

- Funt sterlinq
- ✓ ABŞ dolları
- Kanada dolları
- Rusiya rublu
- Çin Yuanı

385. Maastricht Kriteriyalarına uyğun gələni seçin?

- Dövlət bütçəsindəki kəsr ÜDM-in 5%-ni keçməməsi
- ✓ Dövlət bütçəsindəki kəsr ÜDM-in 3%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 10%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 15%-ni keçməməsi
- Dövlət bütçəsindəki kəsr ÜDM-in 7%-ni keçməməsi

386. Maastricht Saazişinin Avropa Birliyi üçün önəmi nədən ibarətdir?

- Avropanın istehsalının gücləndirilməsi üçün mühim qərarlar qəbul olundu
- ✓ Bu saazişə əsasən Avropada Valyuta Birliyi quruldu
- Bütün cavablar doğrudur
- Heç biri
- Miqrasiya probleminin həlli üçün qərarlar qəbul olundu

387. Avropa Birliyində Valyuta Məzənnəsi Mexanizminin əsas özelliklərindən biri nə idi?

- Üzv ölkələr xeyli çətinliklərlə üzləşirdilər
- Bütün cavablar doğrudur
- Doğru cavab yoxdur
- Sistemə qoşulmaq istəyən hər üzv ölkənin milli valyutazı sabit bir məzənnə ilə Avropa Vahidinə qoşula bilmirdi
- ✓ Sistemə qoşulmaq istəyən hər üzv ölkənin milli valyutazı sabit bir məzənnə ilə Avropa Vahidinə qoşula bilirdi

388. Avropa Valyuta Sisteminin yaradılması Avropa Birliyində hansı birliyin yaradılması üçün mühim idi?

- Ortaq Gömrük Birliyi
- ✓ Ortaq Valyuta Birliyi
- Ortaq Miqrasiya Siyasəti
- Doğru cavab yoxdur
- Ortaq Ticarət Birliyi

389. Avropa Valyuta Sistemi nə zaman qurulmuşdur?

- 1985-ci ilin yanvar ayında
- ✓ 1979-cu ilin mart ayında
- 1990-ci ilin mart ayında
- 1999-cu ilin yanvar ayında
- 1980-ci ilin May ayında

390. 1957-ci il Roma Saazişinə əsasən nə yaradıldı?

- Ticarət Birliyi
- ✓ Gömrük Birliyi
- Ortaq Miqrasiya Siyasəti
- Doğru cavab yoxdur
- Valyuta Birliyi

391. Avropa Birliyində ortaq valyuta Avroya keçid hansı saazişə əsasən həyata keçirildi?

- Roma Saazişi
- ✓ Maastricht Saazişi
- London Saazişi
- Amsterdam Saazişi
- Paris Saazişi

392. Bretton-Vuds sisteminin yaradılma prinsipi nə idi?

- ABŞın ticarət dövriyyəsini artırmaq
- ✓ Dünya iqtisadiyyatını II dünya müharibəsindən sonra yeni səviyyəyə çıxarmaq
- Avronun dünya iqtisadiyyatındaki rolunu yüksəltmək
- Heç biri
- Avropanın ticarət dövriyyəsini artırmaq

393. Bretton-Vuds sistemi ilə hansı pul vahidi (valyuta) beynəlxalq hesablaşmalar və ehtiyatların saxlanması vasitəsinə çevirmişdir?

- Kanada dolları
- ✓ ABŞ dolları
- Funt Sterlinq
- Yuan
- Avro

394. Bretton Vuds Valyuta Sistemi nədir?

- Qarşılıqlı ticarət əməkdaşlığıdır
- ✓ Beynəlxalq qarşılıqlı hesablaşma və valyuta münasibətləri sistemidir
- Beynəlxalq Gömrük Sistemidir
- Doğru cavab yoxdur
- Beynəlxalq Ticarət Sistemidir

395. Bretton Vuds Valyuta Sistemi hansı illərdə aktiv olmuşdur?

- 1945-1970-ci illərdə
- ✓ 1944-1976-ci illərdə
- 1950-2000-ci illərdə
- 1980-1995-ci illərdə
- 1965-1991-ci illərdə

396. Beynəlxalq Maliyyə Sistemində II dünya müharibəsindən sonra tətbiq edilən sistem hansıdır?

- Avropada avronun ortaq valyuta kimi qəbul olunması
- ✓ Bretton Vuds Sistemi
- Hamısı
- Doğru cavab yoxdur
- Dünya Ticarət Təşkilatı

397. Bretton Vuds Valyuta Sisteminə hansı məzənnə siyasəti uyğundur?

- Tənzimlənən-üzən valyuta məzənnəsi
- ✓ Tənzimlənən valyuta məzənnəsi
- Qeyri stabil məzənnə
- Doğru cavab yoxdur

- Üzən məzənnə

398. Fiskal siyasətə aiddir:

- Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- ✓ Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir
- Milli valyuta devalvasiya edilir
- Məzənnə rejimi təyin olunur
- Faiz dərəcələri yüksəldilir

399. Monetar siyasətə aiddir:

- Dövlət vergilərin və dövlət ödəmələrini tənzimləyir
- Təhsilə investisiyalar artırılır
- Ticarət əlaqələri genişləndirilir
- ✓ Mərkəzi Bank tərəfindən pul aktivlərinin təklifi stimullaşdırılır
- İşsizlik aradan qaldırılır

400. Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun yerli məhsulların məcmu tələbinə təsiri necə olur?

- Yerli məhsulların məcmu tələbi aşağı düşür
- ✓ Yerli məhsulların məcmu tələbi yüksəlir
- Dəyişiklik baş vermir
- Doğru cavab yoxdur
- Sabit qalır

401. Real məzənnədəki yüksəliş baş verdiyi zaman, onun cari əməliyyatlar hesabına təsiri necə olur?

- hamısı
- Cari əməliyyatlar hesabı sabit qalır
- ✓ Cari əməliyyatlar hesabını da yüksəldir
- Dəyişiklik baş vermir
- Cari əməliyyatlar hesabı aşağı düşür

402. Cari əməliyyatlar balansı necə hesablanması düstürlə ifadə edin

- $CA \approx EX + IM$
- ✓ $CA \approx EX - IM$
- $CA \approx EX / IM$
- Doğru cavab yoxdur
- $CA \approx EX \times IM$

403. Cari əməliyyatlar balansı necə hesablanır?

- İxracın ümumi dəyərinin idxal ilə cəmi
- ✓ İxracın ümumi dəyərinin idxaldan olan fərqi
- İxracın ümumi dəyərinin idxala olan fənləşəti
- Doğru cavab yoxdur
- İxracın ümumi dəyərinin idxal ilə hasilini

404. ABŞ-da Federal Rezerv Sistemi birbaşa olmayan yollarla daha hansı fəaliyyətləri həyata keçirə bilir?

- İssizlərin sayını müəyyən edə bilir
- ✓ Depozitlərin miqdarına, debit kart hesablarına və monetar aktivlərə təsir göstərə bilir
- Tarifləri təyin edə bilir
- Heç biri
- Ticarətdə kvotaları artırıbilir

405. ABŞ-da Federal Rezerv Sistemin rolü nədir?

- İşsizliyi aradan qaldırmaq
- ✓ Birbaşa olaraq dövriyyədə olan pulun həcmini tənzimləmək
- Büdcə layihəsini hazırlamaq
- Doğru cavab yoxdur
- Ölkənin ticarət siyasətini müəyyən etmək

406. ABŞ-da mərkəzi bank funksiyasını hansı qurum yerinə yetirir?

- Əmək Statistikası Bürosu
- ✓ Federal Rezerv Sistemi
- Pentaqon
- Doğru cavab yoxdur
- Ağ Ev

407. Mərkəzi Bankların iqtisadiyyatdakı əsas rollarından biridir:

- Ticarətin həcmini tənzimləmək
- ✓ Dövriyyədə olan pulun həcmini, yəni ki, pul təklifini tənzimləmək
- Kvotaları təyin etmək
- Ticarət siyasətini müəyyən etmək
- Tarifləri müəyyən etmək

408. Pul nədir? Ümumi tərifi verin.

- İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- ✓ Pul gündəlik həyatda mal və xidmətlərin müqabilində ödənilən aktivlərdir
- Yalnız mallara ödənilən aktivlərdir
- Heç biri
- Yalnız xidmətlərə ödənilən aktivlərdir

409. Bir şirkətinin məhsulunun mövcud olduğu bazarın qiymətlərindən aşağı qiymətə satması necə adlanır?

- Kvota
- ✓ Dempinq
- Spesifik tariflər
- hamısı
- Tarif

410. Milli valyutanın xarici valyutalara qarşı dəyər itirməsi nə adlanır

- Revalvasiya
- ✓ Devalvasiya
- Denominasiya
- Heç biri
- Ekspansiya

411. Beynəlxalq Ticarətdə ən çox istifadə olunan valyuta hansıdır

- Avro
- ✓ ABŞ dolları
- Rus rublu
- İngilis funt sterlinqi
- Yapon yeni

412. Avro hansı tarixdən bu yana Avropa Birliyinin tam mənada vahid valyutası olaraq dövriyyədədir

- 2000-ci ildən
- ✓ 2002-ci ildən
- 2005-ci ildən
- 2006-ci ildən

- 2004-cü ildən

413. Ömtəələrin qiymətlərinin artması ilə müsayiət olunan pulun dəyərdən düşməsi necə adlanır?

- Devalvasiya
- Heç biri
- Deflyasiya
- ✓ İnflyasiya
- Revalasiya

414. Milli valyutanın xarici valyutalara qarşı dəyər qazanması nə adlanır

- Devalvasiya
- Heç biri
- ✓ Revalvasiya
- Ekspansiya
- Denominasiya

415. Dünya Bankı aşağıdakı növ kreditləri təqdim edir:

- Ticarət kreditləri
- hamısı
- Büdcə kəsirini azaltmaq üçün
- ✓ Program və məqsədli
- Faizsiz kreditlər

416. Makroiqtisadi analiz əsasən 4 aspektən iqtisadiyyatı təhlil edir. Bunlar hansılardır:

- Yiğım
- Ticarət disbalansı
- Pul və qiymət səviyyəsi
- ✓ Qeyd olunanların hamısı
- İşsizlik

417. ÜDM deflyatoru necə hesablanır

- Real ÜDM/Nominal ÜDM x 100%
- Heç biri
- Nominal ÜDM/2 x 100%
- ✓ Nominal ÜDM/Real ÜDM x 100%
- Real ÜDM/2 x 100%

418. Real ÜDM nədir?

- Bir il ərzində istehsal olunan məhsullardır
- Doğru cavab yoxdur
- Bir il ərzində istehsal olunan xidmətlərdir
- ✓ İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir

419. Nominal ÜDM nədir?

- İstehsal olunan mal və xidmətlərin baza ilindəki qiymətlərlə dəyərləndirilməsidir
- Heç biri
- Bir il ərzində istehsal olunan məhsullardır
- ✓ İstehsal olunan mal və xidmətlərin cari qiymətlərdə ümumi qiymətləndirilməsidir
- Bir il ərzində istehsal olunan xidmətlərdir

420. Ümumi Milli Məhsul (ÜMM) nədir?

- Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- ✓ Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində və sərhədlərindən kənarda istehsal olunmuş mal və xidmətlərin məcmusudur
- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur

421. Ümumi Daxili Məhsul (ÜDM) nədir?

- Müəyyən dövr ərzində ölkənin sərhədlərindən kənarda istehsal olunmuş yalnız xidmətlərinin məcmusudur
- Heç biri
- Müəyyən dövr ərzində ölkənin yalnız sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur
- Müəyyən dövr ərzində ölkənin daxilində və sərhədlərindən kənarda istehsal olunmuş məhsulların məcmusudur
- ✓ Müəyyən dövr ərzində ölkənin sərhədləri daxilində istehsal olunmuş mal və xidmətlərin məcmusudur

422. Tariflə ticarət kvotaları arasındaki əsas fərq nədir?

- Yerli istehsalçırlara kömək edir
- Doğru cavab yoxdur
- Məhsulun qiymətini yüksəldir
- Beynəlxalq Ticarəti stimullaşdırır
- ✓ Tarif ölkəyə vergidən daxil olmalar qazandırır

423. XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq iqtisadiyyatda azad ticarətin rolü necə dəyişdi?

- Heç biri
- Hamısı
- ✓ Yüksəldi
- Sabit qaldı
- Azaldı

424. XX əsrin 40-50-ci illərindən sonrakı periodda beynəlxalq ticarətdə proteksionizmin rolü necə dəyişdi?

- Çoxaldı
- Uzun illər çoxalaraq davam edib sabit qaldı
- ✓ Azaldı
- Sabit qaldı
- Heç biri

425. Aşağı inkişafa sahib ölkələr iqtisadiyyatlarında nəyi ən əsas prioritet olaraq qəbul edirlər?

- İnvestisiya siyasəti
- Rifah siyasəti
- Heç biri
- Rəqabət siyasəti
- ✓ Sənayeləşmə siyasəti

426. Dünya Ticarət Təşkilatının ən güclü tərəfi hansıdır?

- Beynəlxalq xidmət xidmət ticarətinə aid qaydalar
- Heç biri
- Beynəlxalq əmək standartları
- Beynəlxalq investisiyalara aid qaydalar
- ✓ Beynəlxalq mal ticarətinə aid qaydalar

427. A və B ölkələri öz aralarında bütün ticarət maneələrini aradan qaldırıblar, lakin bu ölkələr digər ölkələrlə hələ də özlərinin müəyyən ticarət siyasətlərini davam etdirirlər. A və B ölkələri arasındaki bu integrasiya mərhələsi necə adlanır?

- Vahid valyuta zonası
- İqtisadi birlilik
- Ortaq bazar

- ✓ Sərbəst ticarət bölgəsi
- Sərbəst bazar

428. Hansı beynəlxalq birlik İkinci dünya müharibəsindən sonrakı yaxın periodda yaranmamışdır?
- GATT
 - Beynəlxalq Valyuta Fondu
 - Dünya Bankı
 - ✓ Dünya Ticarət Təşkilatı
 - BMT
429. A ölkəsində X məhsulunun idxal qiyməti 100 manatdır. Hökumət bu məhsulun idxalı zamanı bir miqdarına 15% faiz rüsum tətbiq edir. Bu rüsum necə adlanır?
- Avtonom
 - Razılışdırılmış vergi
 - Spesifik
 - ÖDV
 - ✓ Advalor
430. İki ölkənin qarşılıqlı danışqlar sonunda müəyyən etdikləri gömrük tarifləri necə adlanır?
- Spesifik tariflər
 - Ümumi tariflər
 - Tək tərəfli anlaşmalı tariflər
 - Avtonom tariflər
 - ✓ Müqaviləli tariflər
431. İxracatçı ölkə tərəfindən öz istəyi ilə ixraca tətbiq edilən məhdudiyyətlər necə adlanır?
- ✓ Könüllü ixrac məhdudiyyəti
 - İxrac lisenziyaları
 - Anlaşmalı məhdudiyyətlər
 - İxrac tarifləri
 - Müvəqqəti ixrac məhdudiyyətləri
432. İnkişaf etmiş A ölkəsi yüksək texnologiyani tətbiq edərək istehsal etdiyi X məhsulu sənayesini qorumaq üçün hansı proteksionist tezisdən istifadə edər?
- Rifahın artırılması
 - Xarici şirkətlərdən qorunma siyasəti
 - Texnoloji inkişaf siyasəti
 - ✓ Strateji ticarət siyasəti
 - Antidempinq
433. Bir ölkənin müqayisəli üstünlüyü sahib olduğu məhsulları istehsal edib, onun ixracından yüksək gəlir əldə edə bilməsi üçün ən mühim vasitə hansıdır?
- Advalor verginin tətbiqi
 - Spesifik rüsumun tətbiqi
 - Kvotaların tətbiqi
 - Proteksionist siyasət
 - ✓ Sərbəst ticarətin olması
434. Ticarət nəzəriyyələri ətrafında fikirlərə aid olanı seçin
- Ənənəvi nəzəriyyələr məhdudlaşdırıcı fərziyyələrə əsaslanır
 - Bir əmtədən asılı olan ölkələrdə ticarət balansının pisləşməsi və dəyişən bazar konyukturasında çeviklik çatışmazlığı problemi
 - Ticarətdə güc: ədalətsiz mübadilə problemləri (qiymətləri kim müəyyən edir?)
 - ✓ hamısı

- Yeni Ticarət Nəzəriyyəsi (Krugman): artan faydalar prinsipinə əsaslanır

435. Beynəlxalq maliyyə və kapital bazarlarına aid olanı seçin

- İctimai və korporativ kapital bazarları; birbaşa investisiyalar bazarı
- Banklar, valyuta və kapital bazarları beynəlxalq ticarətlə birbaşa bağlı olan onun həyata keçməsində önəmli rol oynayan institutlar
- Regional kapital bazarları: onşor və ofşor ərazilərdə avrobazarlar
- ✓ hamısı
- Banklar; kommersiya bankları, investisiya bankları

436. Regional iqtisadi integrasiya formalarını seçin

- ✓ hamısı
- iqtisadi ittifaq
- azad ticarət zonası
- gömrük ittifaqları
- ümumi bazar

437. Ümumdünya Ticarət Təşkilatı (ÜTT) ilə bağlı fikirləri seçin

- Ətraf-mühitin qorunması ilə bağlı standartların çatışmazlığı
- Qərarların üzv ölkələr tərəfindən həyata keçirilməsi üçün sanksiya üsulundan yararlanmaq
- 1986-1994-cü illərdə Uruqvay raundunun nəticəsi olaraq Ümumdünya Ticarət Təşkilatı yarandı
- ✓ hamısı
- Ticarət konfliktlərinin həllində üçüncü tərəf kimi arbitraj funksiyası

438. Valyuta məzənnələrinə təsir göstərən əsas amilləri seçin

- Faiz dərəcələrinin səviyyəsindəki fərqlilik
- Valyuta spekulyasiyalarının təsiri
- Daxili tələbdəki dəyişiklik
- Nisbi inflasiya səviyyəsi
- ✓ hamısı

439. Spesifik tariflər nədir?

- İdxala kəmiyyət məhdudiyyətləri
- Bəzi məhsullara verilən tarif güzəştləri
- ✓ İdxal olunmuş hər vahid məhsula görə alınan müəyyən məbləğdə vergi
- İdxal olunmuş məhsulun dəyərinin faizi ilə hesablanan vergi
- İxrac üçün verilən dəstək

440. Hekşer-Olin modelinə görə müqayisəli üstünlüyü mənbəyi nədir?

- Texnologiya
- Reklam
- Coğrafi mövqe
- İnnovasiya
- ✓ Resurslar

441. A ölkəsində paltar istehsalına 10 vahid əmək, təkər istehsalına 20 vahid əmək tələb olunur. B ölkəsində paltar istehsalına 60 vahid əmək, təkər istehsalına 30 vahid əmək tələb olunur. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- A ölkəsinin təkər istehsalında müqayisəli üstünlüyü var
- Doğru cavab yoxdur
- Heç bir ölkənin müqayisəli üstünlüyü yoxdur
- B ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var
- ✓ A ölkəsinin paltar istehsalında müqayisəli üstünlüyü var

442. Daxili miqyas iqtisadiyyatları nə zaman ortaya çıxır?

- Hər vahid istehsala düşən xərcələr sənaye böyüdükcə artırırsa
- Heç biri
- Hər vahid istehsala düşən xərcələr dəyişmirsə
- ✓ Hər vahid istehsala düşən xərcələr şirkətin miqyası böyüdükcə azalırsa
- Hər vahid istehsala düşən xərcələr sənayenin miqyası böyüdükcə azalırsa

443. Əmək resursu ilə bol olan ölkə ticarətə qoşulduğda o ölkədə aşağıdakılardan hansı baş verə?

- əmək haqqı və rentalar yüksələr
- heç biri
- əmək haqqılar azalar, rentalar yüksələr
- ✓ əmək haqqılar yüksələr, rentalar azalar
- əmək haqqı və rentalar azalar

444. Leontyev paradoksuna aiddir?

- ABŞ ixracının və idxlərinin digər ölkələrlə müqayisədə daha çox əmək tutumlu olduğunu təqdim etmişdir
- Heç biri
- ABŞ ixracının idxləsına nəzərən daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ABŞ ixracının və idxlərinin daha çox kapital tutumlu olduğunu təqdim etmişdir
- ✓ ABŞ ixracının idxləsına nəzərən daha çox əmək tutumlu olduğunu təqdim etmişdir

445. Leontyev paradoksuna hansı aiddir?

- Rikardo nəzəriyyəsinin nəticələrindəki ziddiyəti təqdim etmişdir
- Heç biri
- Rikardo modelinin keçərliliyini empirik təhlilə sübut etmişdir
- Hekşer-Olin modelinin nəticələrini dəstəkləmişdir
- ✓ Hekşer-Olin modelinin nəticələrinin keçərlər olmadığını təqdim etmişdir

446. Tədiyyə balansı böhranı nədir?

- ✓ Valyuta məzənnəsi gözləntisinin dəyişməsi ilə xarici ehtiyatların səviyyəsində kəskin dəyişmə
- İxrac həcmi ilə bağlı gözlənilərin dəyişməsi ilə xarici ehtiyatların həcmində kəskin dəyişmə
- İdxal həcmi ilə bağlı gözlənilərin dəyişməsi faiz dərəcələrində kəskin dəyişmə
- Heç biri
- İxrac həcmi ilə bağlı gözlənilərin dəyişməsi ilə faiz dərəcələrində kəskin dəyişmə

447. Kapital ucuşuna aiddir:

- Ehtiyatların azalması
- Heç biri
- Dolayı yolla devalvasiyaya təsir göstərir
- ✓ Hamısı
- Devalvasiya gözləntisinin təsiri ilə meydana çıxır

448. J-əyrisi nəyi göstərir?

- Valyutanın dəyərsizləşməsinin faizlər üzərindəki təsirlərini
- Valyutanın dəyərsizləşməsinin dövlət xərcləmələrini üzərindəki təsirlərini
- Hamısını
- Valyutanın dəyərsizləşməsinin inflyasiya səviyyəsinə təsirlərini
- ✓ Valyutanın dəyərsizləşməsinin cari hesab üzərindəki təsirlərini

449. Şəkər məhsuluna tariflərin endirilməsindən kimlər bəhrələnə bilər?

- Yerli şəkər istehsalçıları
- Heç biri
- Hamısı

- ✓ Yerli şəkər istehlakçıları
- Yerli şəkər sektorunda çalışan işçilər

450. Məhsulların qiyməti dəyişmirsə, dolların funta nəzərən dəyərinin yüksəlməsi nəyə səbəb olar?

- Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha baha olmasına
- Heç biri
- Amerikan cinslərini britaniya sviterlərinə nisbətən baha olmasına
- ✓ Britaniya sviterlərinin amerikan cinslərinə nisbətən daha ucuz olmasına
- Sviter və cinslərin nisbi qiymətlərini dəyişdirməyəcək

451. Aşağıdakı fikirlərdən hansı doğrudur?

- Ölkə valyutasının dəyərinin düşməsi yerli və xarici vətəndaşlar üçün onun satdığı məhsulları ucuzlaşdırır
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satıldığı məhsulları daha baha edər
- ✓ Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satıldığı məhsulları daha ucuz edər
- Ölkə valyutasının dəyərinin düşməsi yerli vətəndaşlar üçün onun satıldığı məhsulları daha ucuz edər
- Ölkə valyutasının dəyərinin düşməsi xarici vətəndaşlar üçün onun satıldığı məhsulları daha baha edər

452. Ölkə valyutasının dəyərinin yüksəlməsinə aiddir:

- İxracının nisbi qiymətini aşağı salar, idxalının nisbi qiymətini artırır
- İxracının və idxalının nisbi qiymətini aşağı salar
- ✓ İxracının nisbi qiymətini artırır, idxalının nisbi qiymətini aşağı salar
- İxracının və idxalının nisbi qiymətini artırır
- Heç biri

453. Qapalı iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yığım, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM- idxal, CA- cari hesab.

- $Y=C+I+G+CA$
- $Y=C+I+G+EX$
- $Y=C+I+G+IM$
- $Y=C+S+T+CA$
- ✓ $Y=C+I+G$

454. Açıq iqtisadiyyat üçün milli gəlir bərabərliyini yazın. C-istehlak, İ-investisiya, S-yığım, T-vergi, G-dövlət xərcləməsi, EX- ixrac, İM- idxal, CA- cari hesab

- $Y=C+I+G+IM$
- $Y=C+I+G$
- $Y=C+I+G+EX$
- $Y=C+S+T+CA$
- ✓ $Y=C+I+G+CA$

455. Aşağıdakı bərabərlikdən hansı daha doğrudur? CA (cari hesab), EX (ixrac), IM (idxal)

- $CA=EX+IM$
- Heç biri
- $CA=EX=IM$
- ✓ $CA=EX-IM$
- $CA= IM-EX$

456. ABŞ-a aid etmək olar:

- Cari hesabda profsitin olmasını
- Heç biri
- Cari hesabda profsitin yoxsa defisitin olmasını müəyyən etmək çətindir
- ✓ Cari hesabda defisitin olmasını
- Cari hesabın balanslı olmasını

- 457.** ÜDM nöyi ölçür?
- Heç biri
 - Hamısı
 - Ölkə daxilindəki xidmətlərin səviyyəsini
 - ÜMM-un amortizasiyasını
 - ✓ Ölkə daxilində istehsalın səviyyəsini
- 458.** Aşağıdakılardan hansı ÜMM-a daxil etmək mümkündür?
- Ev tikintisində istifadə olunmuş daşın satışı
 - Hamısı
 - İstifadə olunmuş dərsliyin satışı
 - İstifadə olunmuş evin satışı
 - ✓ Heç biri
- 459.** Ölkənin ümum milli məhsulu (ÜMM) nədir?
- ✓ Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
 - Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan son məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
 - Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi aralıq məhsul və xidmətlərin bazar dəyərinin məcmusu
 - Müəyyən dövrdə ölkə ərazisində istehsal olunan məhsulların bazar dəyərinin məcmusu
 - Müəyyən dövrdə ölkənin istehsal amillərinin istehsal etdiyi məhsulların bazar dəyərinin məcmusu
- 460.** Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin
- Avstraliya-Zəif məskunlaşma,zəngin təbii resurslar,müstəmləkə keçmişlə xarakterikdir
 - Rusiya-Oliqarxların çoxalması,qlobal konteksdə durğun iqtisadiyyat,ölkənin gələcək vəiyəti ilə bağlı qeyri-müəyyənlik
 - CAR-Xammal ixracı və emal sənayesi məhsullarından və xidmət ticarətinə qədər çeşidlənmiş iqtisadiyyata malikdir
 - ✓ hamısı
 - Hindistan-böyük iqtisadiyyatlar içinde özünəməxsus,spesifik xüsusiyyətləri ilə seçilir
- 461.** Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin
- Şərqi Asiya ölkələri 2-ci dünya müharibəsindən sonrakı illərdə Yaponiyanın əsas xammal təchizatçıları kimi çıxış edirlər
 - Asiya pələngləri"-Tayvan,Sinqapur,Honkonq,Cənubi Koreya 1970-ci illərdən 1990-ci illərin sonuna kimi bir baxış
 - Asyanın zəif inkişaf etmiş ölkələri (əsasən keçmiş SSRİ ölkələri) beynəlxalq rəqabətə davam gətirmək üçün güclü istehsalçı mühiti(investisiya mühiti) formalasdırımlarıdır
 - Son dövrlərdə emal sənayesi məhsullarının əsas ixracatçıları kimi çıxış edən Çin,Vyetnam,İndoneziya,Hindistan və s. Cənub-Şərqi Asiya ölkələri
 - ✓ hamısı
- 462.** Digər ölkələr və ölkə qrupları üzrə ticarət əlaqələrinə aid olanı seçin
- Kanada – ABŞ ilə "cazibə modeli"nə uyğun olaraq ən önəmli ticarət tərəfdaşıdır,xüsusilə,xidmət ticarətində sürətli artım tempi müşahidə olunur
 - Meksika – ABŞ-nın ən böyük ticarət tərəfdaşlarındandır,xüsusilə,neft,emal sənayesi ve turizm sektorunda
 - Latin Amerikası ölkələri əsas xammal ixracatçıları kimi çıxış edirlər,xüsusilə,AB dövlətlərinin "idxal əvəzlənmə" strategiyasında
 - ✓ hamısı
 - AB-bir birilə sıx ticrət əlaqələrinə malik olan dövlətlər ABŞ-da ştatlararası ticrət əlaqələrini xatırladır.Lakin bəzi dövlətlər müəyyən məhsul istehsalı üzrə ixtisaslaşmışlar
- 463.** 1970-1990-cı illəri əhatə edən dövrdə Asiya pələnglərini seçin
- Tayvan
 - Cənubi Koreya
 - Honkonq
 - ✓ hamısı
 - Sinqapur

464.

Hansılar BVF-nin maliyyə yardımını edilməsi üçün irəli sürdüyü şərtlərdən qeyd oluna bilməz?

- Fiskal siyasetin sərtləşdirilməsi, bütçə kəsrinin azaldılması
- ✓ Dövlətin iqtisadi müdaxiləsinin genişləndirilməsi
- Özəlləşdirilmənin həyata keçirilməsi
- Sosial müavinətlərin, dövlət sektorlu işçilərinin sayının, əmək haqqılarının azaldılması
- Ticarətin liberallaşdırılması

465.

1997-ci ildə Asiya maliyyə krizisinin daha da dərinleşməsinə səbəb olan amil kimi nə qeyd olunur?

- Ticarət balansının proftisi
- ✓ Yüksək miqyaslı kapital uçuşu
- Maliyyə bazarlarında simmetrik informasiya mühiti
- hamısı
- İnkışaf etmiş ölkələrdən daxil olan kapital transferi

466.

2001-ci ildə xarici borc səbəbindən böhranın yaşandığı ölkə hansıdır?

- Böyük Britaniya
- ✓ Argentina
- Malayziya
- hamısı
- Tailand

467.

BVF-nin yaradılmasında məqsəd nə idi?

- Səhm bazarlarında və maliyyə bazarlarında texniki problemləri aradan qaldırmaq
- ✓ Ölkələrin tədiyyə balansındaki problemləri aradan qaldırmaq üçün qısa müddətli borclar ayırmaq
- İnkışaf etməkdə olan ölkələrə dollarla ifadə olunmuş istiqrazların satılması
- Heç biri
- 2-ci dünya müharibəsindən sonra ölkələrin rekonstruksiyası üçün uzunmüddətli borclar ayırmaq

468.

OPEC quruluşu etibarilə nə cür təşkilatdır?

- Gömrük İttifaqı
- ✓ Kartel
- Monopoliya
- İnteqrasiya birlüyü
- Azad ticarət zonası

469.

Gəlir bərabərsizliyini ölçmək üçün hansından istifadə olunur?

- Filips əyrisi
- ✓ Lorens əyrisi
- Sen əyrisi
- Heç biri
- İstehsal imkanları əyrisi

470.

Rostounun qeyd etdiyi artım mərhələlərini keçmək üçün zəruri şərt nə idi?

- Sosialist iqtisadiyyati
- ✓ Kapitalist iqtisadiyyatı
- Proteksionist iqtisadiyyat
- Heç biri
- Kommunist iqtisadiyyatı

471.

Bunlardan hansını yüksək gəlirli ölkə saymaq olmaz?

- Sinqapur
- ✓ Meksika

- Kanada
- Avstraliya
- ABŞ

472. Aşağıdakılardan hansı inkişaf etməkdə olan ölkələrin xarakteristikaları kimi göstərilə bilər?

- Yüksək əhali artımı səviyyəsi
- ✓ Hamısı
- Aqrar istehsalın ənənəvi üsullarının tətbiqi
- Heç biri
- Yoxsul səviyyəsi yaşayan insanların sayının çoxluğu

473. Dünyanın iqtisadi cəhətdən ən kasib bölgəsi haradır?

- Yaxın Şərqi
- ✓ Sub-Saxara Afrikası
- Latin Amerikası
- Mərkəzi Asiya
- Cənub Şərqi Asiya

474. Avropanın hansı bölgəsi digərlərinə nisbətən daha yüksək inkişaf göstəricilərinə malikdir?

- Şimal Şərqi
- ✓ Şimal Qərb
- Cənub Şərqi
- Bütün bölgələr eyni inkişaf səviyyəsinə malikdir
- Cənub Qərb

475. “Kapital ucuşu” nədir?

- Maliyyə resurslarının dəbdəbəyə xərclənməsi
- ✓ Maliyyə resurslarının xarici ölkələrə çıxarılması
- Maliyyə resurslarının banklarda yox, evlərdə yaxlanılması
- heç biri
- Maliyyə resurslarının fabrik və infrastruktura yatırılması

476. Ölkənin yiğım səviyyəsi necə müəyyən olunur?

- Fəndlərin yiğiminin ÜDM-ə olan nisbəti
- ✓ Fəndlərin, şirkətlərin və dövlətinin yiğiminin cəminin ÜDM-ə olan nisbəti
- Dövlətin yiğiminin ÜDM-ə olan nisbəti
- heç biri
- Şirkətlərin yiğiminin ÜDM-ə olan nisbəti

477. Aşağıdakılardan biri ixrac təşviqi siyasətinin aləti hesab oluna bilməz

- İxrac rüsumlarının aradan qaldırılması
- ✓ İstehsal sahələrini milliləşdirmə
- Vergi tətilləri
- İnfrastruktur, fabriklər və anbarlardan güzəştli şərtlərlə istifadə şəraitinin yaradılması
- Kapitalın və gəlirlərin azad hərəkətinə şərait yaradılması

Aşağıdakılardan hansılar asılılıq nəzəriyyəsinin periferiya ölkələrinə inkişaf üçün təklif etdiyi addımlar hesab oluna bilər?

478. 1) İxracın təşviqi siyasəti
2) İdxal əvəzləyici siyasət
3) Neoliberal iqtisadi siyasət
4) Proteksionist iqtisadi siyasət
5) Transmilli korporasiyaların geniş fəaliyyətinin təmin edilməsi

- 1, 2

- ✓ 2, 4
- 4, 5
- 3, 5
- 1, 3

Aşağıdakılardan hansılar modernləşmə nəzəriyyəsinin təklif etdiyi addımlar hesab oluna bilər?

- 479.
- 1) İxracın təşviqi siyaseti
 - 2) İdxal əvəzləyici siyaset
 - 3) Azad bazar münasibətlərinin təmin edilməsi
 - 4) Proteksionist iqtisadi siyasətin tətbiqi
 - 5) Xarici kapitalın fəaliyyətinin məhdudlaşdırılması

- 2,3
- ✓ 1,3
- 2.5
- 1.5
- 4.5

480. Aşağıdakılardan hansı modernləşmə nəzəriyyəsinə olan tənqidlərdən biri kimi götürürlə bilməz?

- İqtisadi uğursuzluğun səbəblərini yalnızca daxili amillərlə izah edirdi, xarici amilləri nəzərə almırı
- ✓ İqtisadi uğursuzluğu və inkişafdan qalmanın səbəblərini bütövlükdə xarici amillərdə görürdü, daxili amilləri nəzərə almırı
- İnkişaf etməmiş ölkələrə Qərb ölkələrinin keçdiyi tarixi prosesləri təkrarlaması təklif edir ki, bu da xeyli sadə yanaşmadır
- Müstəmləkəçilik tarixinin təsirlərini nəzərə almır
- Kapitalist münasibətlərin üstünlüklerini qeyd edərkən, zərərlərini qeyd etmir

481. Modernləşmə nəzəriyyəsinə aid fikri seçin:

- Zəif inkişaf etmiş ölkələrin iqtisadi uğursuzluqlarının səbəbi onların istismar olunmasıdır
- ✓ Zəif inkişaf etmiş ölkələrin uğursuzluqlarının səbəbi irrasional ənənələrdədir
- Kapitalist istehsal formasıyasını inkişafın qarşısındaki əngəl hesab edirdi
- Heç biri
- Zəif inkişaf etmiş ölkələr iqtisadi ugurlar üçün proteksionist siyasət tətbiq etməlidirlər

482. Vallerştaynın Dünya sistemləri nəzəriyyəsində yarım-periferiya ölkələrinə aid etmək olar:

- Pakistan
- ✓ Sinqapur
- Tacikistan
- Heç biri
- Haiti

483. Portuqaliya, Böyük Britaniya, Haiti- Bu ölkələrin Vallerştaynın Dünya-sistemi nəzəriyyəsindəki uyğun qruplarını düzgün ardıcılıqla göstərin

- Yarım Periferiya, Periferiya, Özək
- Heç biri
- Özək, Periferiya, Yarım-periferiya
- ✓ Yarım-periferiya, Özək, Periferiya
- Periferiya, Özək, Yarım-periferiya

484. Asılılıq nəzəriyyəsi bir qrup ölkələrin iqtisadi olaraq geridə qalmasını nə ilə izah edir

- Heç biri
- Həmin ölkələrin idarə etmə sahəsindəki qeyri-səmərəlilik ilə
- Həmin ölkələrin innovasiyaların tətbiqinə açıq olmamaları ilə
- ✓ Həmin ölkələrin müstəmləkə keçmişli ilə
- Həmin ölkələrin resurs çatışmazlıqları ilə

485. Fikirlərdən biri asılılıq konsepsiyasına aid deyil:

- İnkışaf etmiş ölkələrin inkışafı digər ölkələrin inkışafdan qalmasını şərtləndirmişdir
- Bütün cavablar doğrudur
- Qərbi Avropa və Şimali Amerikanın inkışaf etmiş ölkələri müstəmləkə bölgələrini istismar edərək iqtisadi irəliləyişə nail olmuşdur
- ✓ İnkışaf etməmiş ölkələr Qərbi Avropa ölkələrinin təcrübəsini tətbiq etmək inkışaf edə bilərlər
- İnkışafdan qalmış ölkələr daxili istehsalı artırmaq üçün transmilli korporasiyaları ölkələrindən çıxarmalı, idxlə əvəzləyici siyaset tətbiq etməlidir.

486. Hansı üçüncü dünya ölkələrinin xarakteristikası kimi göstərilə bilməz?

- ✓ ixracın dəyərinin idxlənin dəyərindən yüksək olması
- kapitalın və investisiyanın çatışmazlığı
- “Kapital ucuşu”
- Bütün cavablar doğrudur
- aşağı əmək məhsuldarlığı

487. Hansı Yeni Sənaye Ölkələrindən biri deyil:

- Tailand
- Malayziya
- ✓ Myanma
- Sinqapur
- Tayvan

488. Uşaq ölümü səviyyəsinin daha yüksək olduğu ölkəni seçin.

- Yaponiya
- Cənubi Koreya
- ✓ Myanma
- Avstraliya
- Kanada

489. Savadılılıq səviyyəsi meyarı neçə ölçülür?

- Ölkədəki universitetlərin sayına görə
- Ölkə üzrə ali təhsilli əhali faizi
- ✓ Ölkə üzrə oxuyub yazmaq bilən əhali faizi
- Ölkə üzrə alimlik dərəcəsi olanların faizi
- heç biri

490. Urbanizasiya səviyyəsinin daha aşağı olduğu ölkələr qrupunu seçin

- Braziliya, Argentina
- Yaponiya, Cənubi Koreya
- Qazaxstan, Azərbaycan
- İran, Səudiyyə Ərəbistanı
- ✓ Hindistan, Pakistan

491. Beynəlxalq Valyuta Fonduna aiddir:

- Maliyyə yardımları ayırır
- ✓ Hamısı
- Borclanan ölkələrdən iqtisadi islahatlar tələb edir
- heç biri
- Neoliberal şərtlər irəli sürür

492. Aşağıdakı ölkə qruplarında hansında statistik olaraq 1000 nəfərə düşən həkim sayı 1-dən azdır?

- heç biri
- Cin, Monqolustan
- ✓ Yəmən, Madaqaskar

- Braziliya, Argentina
- CAR, BƏΘ

493. Qadınların savadlılıq səviyyəsinin 95 faizdən yüksək olduğu ölkələ qrupunu seçin

- ✓ Rusiya, Yaponiya
- Liviya, Olcəzair
- Argentina, Hindistan
- Yəmən, Oman
- İordaniya, Efiopiya

494. Savadlılıq səviyyəsinin 50 faizdən aşağı olduğu ölkəni seçin

- Argentina
- ✓ Monqolustan
- Əfqanıstan
- Qazaxstan
- Belçika

495. Hansı ölkədə işçi qüvvəsinin daha böyük hissəsi kənd təsərrüfatında çalışır?

- ✓ Özbəkistan
- Argentina
- Norveç
- Birləşmiş Krallıq
- Avstraliya

496. Aşağıdakı ölkələrdən hansı 1976-1984-cü illər arasında “kapital uçuş”-unun yüksək səviyyəsinin müşahidə olunduğu ölkə deyil:

- ✓ Kanada
- Venesuela
- Argentina
- Braziliya
- Meksika

497. İxracın təşviqi siyasetinə aid deyil:

- Subsidiyalar
- Gəlirlərin azad hərəkəti
- Klasterlərin və texnoloji parkların salınması
- ✓ Xarici valyutanın üzərində nəzarət
- Vergi tətilləri

498. Hansı Yeni Sənayeləşmiş Ölkələr qrupuna aid edilmir?

- Malayziya
- Cənubi Koreya
- Tayvan
- Sinqapur
- ✓ Yaponiya

499. Hansı yüksək gəlirli ölkə deyil?

- Sinqapur
- Hamısı yüksək gəlirli ölkədir
- Yaponiya
- ✓ Macarstan
- Birləşmiş Krallıq

500. Hansı keçid iqtisadiyyatlı ölkə deyil:

- Macarstan
- Rusiya
- ✓ Meksika
- Çin
- Azərbaycan

501. Fikirlərdən hansı asılılıq nəzəriyyəsinə aiddir?

- Valt Rostou tərəfindən təqdim edilmişdir
- ✓ Heç biri
- İqtisadi inkişafi beş mərhələyə ayırır
- Ölkələri periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- Vallerstayn tərəfindən təqdim edilmişdir

502. Dünya-sistemləri nəzəriyyəsinə aid olmayan fikri seçin:

- Dünya ölkələrini periferiya, yarım-periferiya, özək qruplarına ayırır
- ✓ İqtisadi inkişafi beş mərhələyə ayırır
- Immanuel Vallerstayn tərəfindən irəli sürülmüşdür
- Ölkələrin inkişafına təsir edən daxili və xarici dinamikaları birləşdirir
- Nəzəriyyə hegemon qüvvə anlayışını təqdim edir

503. Urbanizasiyanın daha yüksək müşahidə olunduğu ölkəni göstərin:

- Myanma
- ✓ Cənubi Koreya
- Laos
- Vyetnam
- Flippin

504. Qadınların savadlılıq səviyyəsinin daha aşağı olduğu ölkəni seçin.

- Azərbaycan
- ✓ Hindistan
- Yaponiya
- Argentina
- Rusiya

505. Əhalisinin daha böyük hissəsi kənd təsərrüfatında çalışan ölkəni seçin:

- Norver
- ✓ Türkmənistan
- Kanada
- Yaponiya
- Birləşmiş Ərəb Əmirliyi

506. Fikirlərdən hansı doğrudur?

- Xarici birbaşa investisiya ölkələrdə yoxsulluğa səbəb olur
- ✓ Cənub şərqi Asiyanın yeni sənayeləşən ölkələri ixracın təşviqi siyasəti yürüdülər
- TMK-ların qərargahları əsasən inkişaf etməkdə olan ölkələrdə yerləşir
- Heç biri
- Qərbi Avropa ölkələri artıq özək ölkələr hesab edilmirlər

507. Transmilli korporasiyalar nədir?

- Zəngin ölkələrdəki səhm bazarları
- ✓ Dünya üzərində bir çox ölkədə fəaliyyət göstərən nəhəng biznes qurumları
- İnkışaf etmiş ölkələri birləşdirən ineqrasiya birlilikləri

- İnkişaf etmiş ölkələrdən inkişaf etməkdə olan ölkələrə transfer ödəmələri
- Dünya üzərində iqtisadi problemlərin həlli üçün formalaşdırılan çoxmillətli siyasi təşkilat

508. Ümum Daxili Məhsul nəyin ölçüsüdür?

- Təhsil səviyyəsinin
- ✓ İqtisadi inkişafın
- Ətraf mühitin vəziyyətinin
- Siyasi sistemin
- Səhiyyə səviyyəsinin

509. ABŞ dünyanın ən böyük iqtisadiyyatına sahibdir. Yaponiya iqtisadi böyüklüğünə görə 3-cüdür. İqtisadi böyüklüğünə görə 2-ci yerdə hansı ölkədir?

- Böyük Britaniya
- ✓ Çin
- Rusiya
- Hindistan
- Braziliya

510. Cini əmsalının 1-ə yaxın olması nəyi göstərir?

- 1 % gəlir bərabərsizliyini
- ✓ Yüksək gəlir bərabərsizliyini
- Yüksək inflyasiya həddini
- Gəlir bərabərliyini
- Mükəmməl rəqabət şəraitini

511. Rostounun artım mərhələlərini doğru ardıcılıqla qeyd edin:

- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, ənənəvi cəmiyyət, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
- ✓ ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yetkinlik dövrü, yüksək istehlak dövrü, ənənəvi cəmiyyət
- ənənəvi cəmiyyət, iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yüksək istehlak dövrü, yetkinlik dövrü
- iqtisadi təkan üçün ilkin şərtlər dövrü, iqtisadi təkan dövrü, yüksək istehlak dövrü, ənənəvi cəmiyyət, yetkinlik dövrü

512. Baş qərargahı Londonda yerləşən, Şərqi Avropa və keçmiş Sovet İttifaqı ölkələrinə borc ayırmaları edən institut hansıdır?

- Dünya Bankı
- ✓ Avropa Yenidənqurma və İnkişaf Bankı
- OECD
- Heç biri
- BVF

513. Azərbaycanın daha yüksək ticarət dövriyyəsinə malik olduğu ölkəni seçin.

- Kanada
- Uqanda
- Yeni Zenlandiya
- Tailand
- ✓ Türkiyə Cumhuriyyəti

514. Azərbaycanın enerji sahəsində əsas əməkdaşlıq etdiyi region hansıdır?

- Avstraliya
- ✓ Avropa, Qərb ölkələri
- Asiya
- Rusiya
- Afrika

- 515.** Azərbaycan iqtisadiyyatında hansı sektor ÜDM-də əsas paya sahibdir?
- tikinti
 - nəqliyyat
 - Kənd təsərrüfatı
 - ✓ Sənaye
 - ticarət
- 516.** Azərbaycan iqtisadiyyatının əsas problemini seçin:
- kənd təsərrüfatının üstün inkişafı
 - təhsil sektorunun yüksək inkişafı
 - ✓ Neft və neft məhsullarının ixracın 90%-dən çoxunu təşkil etməsi
 - təbii qaz ixracı
 - heç biri
- 517.** Azərbaycan iqtisadiyyatının əsas xüsusiyyətlərini seçin:
- neft və neft məhsullarının ixracı böyük paya sahibdir
 - inkişaf etməkdə olan ölkədir
 - texnoloji sənaye elə də güclü inkişaf etməmişdir
 - ən böyük ticarət dövriyyəsi İtaliya ilədir
 - ✓ Bütün cavablar doğrudur
- 518.** Azərbaycan iqtisadiyyatında 2015-ci il ərzində baş verən ən əsas iqtisadi hadisə hansıdır?
- hamısı
 - heç biri
 - Yeni neft müqaviləsinin imzalanması
 - Yeni qaz müqaviləsinin imzalanması
 - ✓ Milli valyutanın 2 dəfə devalvasiyaya uğraması
- 519.** Azərbaycanda milli valyutanın denominasiyasında miqyası seçin
- 2500=1
 - 500=1
 - 2000=1
 - 10000=1
 - ✓ 5000=1
- 520.** Dövlət bütçesində kəsrin maliyyələşdirilməsinin hansı mənbələr hesabına həyata keçirilir
- özəlləşdirmə
 - əvvəlki ilin dövlət bütçesinin vahid xəzinə hesabının qalığı
 - daxili və xarici borcların
 - ✓ Bütün cavablar doğrudur
 - xarici qrantlar
- 521.** Kənd təsərrüfatının inkişafı sahəsində son illər görülən tədbirlərə aid olanı seçin
- kənd təsərrüfatı texnikasının lizinq yolu ilə verilməsi
 - ✓ Bütün cavablar doğrudur
 - kənd təsərrüfatı işçiləri güzəştli kreditlərin verilməsi
 - bu sahənin inkişafı üçün bir neçə dövlət proqramlarının qəbul edilməsi
 - kənd təsərrüfatı istehsalçılarına əvəzsiz maliyyə verilişləri
- 522.** Ölkənin sənayeləşməsi sahəsində görülməli olan tədbirləri seçin
- sənayenin modernləşməsi
 - ✓ Bütün cavablar doğrudur

- sənayenin innovativ inkişafının təmin edilməsi
- qeyri-neft sənayesinin şaxələndirilməsi
- sənaye parklarının yaradılması

523. Azərbaycanda maliyyə bazarlarına nəzarət edən qurumu qeyd edin

- İqtisadi İnkişaf Nazirliyi
- ✓ Maliyyə bazarlarına nəzarət palatası
- Azərbaycanın Mərkəzi Bankı
- hamısı
- Maliyyə Nazirliyi

524. 2015-ci ildə Azərbaycanın ÜDM istehsalında ən böyük paya sahib olan sektor

- sənaye
- ✓ Xidmətlər
- inşaat
- heç biri
- kənd təsərrüfatı

525. 2016-cı il Azərbaycanda nə ili kimi qeyd edilir

- İdman
- ✓ Multikulturalizm
- Təhsil
- Turizm
- Sənaye

526. Azərbaycanın ən çox neft hasil etdiyi ili seçin

- 2003.0
- 1997.0
- ✓ 2011.0
- 1998.0
- 1995

527. Xidmətlər sektorunun hansı 3 alt strukturu vardır

- bitkiçilik, sənaye və xidmətlər
- ✓ hasilat və kənd təsərrüfatı, sənaye və xidmətlər
- meşə təsərrüfatı, bitkiçilik və heyvandarlıq
- heyvandarlıq, tikinti və emal sənayesi
- hasilat, emal və kənd təsərrüfatı

528. İqtisadi siyaseti həyata keçirən qurumlara aid deyil

- Maliyyə Nazirliyi
- ✓ Mərkəzi Bank
- Dövlət Gömrük Komitəsi
- Dövlət Statistika Komitəsi
- Vergilər Nazirliyi

529. Əsrin müqaviləsi imzalandığı ili seçin

- 1993.0
- ✓ 1994.0
- 1996.0
- heç biri
- 1995.0

- 530.** Azərbaycanda turizm sənayesinin dövlət tənzimlənməsini həyata keçirən qurum hansı
• İqtisadi İnkişaf Nazirliyi
✓ Mədəniyyət və Turizm Nazirliyi
• Milli Məclis
• Nazirlər kabinetü
• Gənclər və İdman Nazirliyi
- 531.** Azərbaycanda xaricin investisiyaların ən çox yönəldiyi sahə
• yeyinti
✓ yanacaq-energetika
• inşaat
• texnologiya
• turizm
- 532.** Azərbaycanda özəlləşdirmə sisteminin qanunvericilik bazasının başlaması neçənci ili əhatə edir
• 2015
✓ 1996.0
• 2001.0
• 2003.0
• 2014.0
- 533.** Hal-hazırda Azərbaycan əhalisinin sayı (mln. nəfər)
• 8.0
✓ 9.0
• 13.0
• 7.0
• 12.0
- 534.** Müasir Azərbaycan iqtisadiyyatı üçün səciyyəvi olan cəhət
• regionların inkişafı
✓ neft sektorunun inkişafı
• kommunal islahatların gücləndirilməsi
• baramaçılığın inkişafı
• yoxsulluğun azaldılması
- 535.** Azərbaycan Belorusiyadan ən çox hansı məhsulları idxal edir
• ikt məhsulları
✓ kənd təsərrüfatı malları
• məişət-sənaye məhsulları
• minik avtomobiləri
• kimya məhsulları
- 536.** Verilənlərdən hansı Azərbaycanda istehsal olunur
• televizor
✓ bitki yaqları
• kombayn
• mobil telefonlar
• traktor
- 537.** Azərbaycanın ümumi ticarət dövriyyəsində hansı ölkə ən böyük paya sahibdir
• Almaniya
✓ İtaliya

- Pakistan
- Türkiyə
- İngiltərə

538. Azərbaycan iqtisadiyyatının ixrac potensialında ən çox payı hansı sənaye sahəsi məhsulları tutur

- yeyinti
- yüngül
- nəqliyyat
- texnoloji
- ✓ neft